



Orta dəhlizdən Zəngəzura, Xəzərdən Avropaya

İlham Əliyevin qlobal təşəbbüsləri ilə Avrasiyada yeni nəqliyyat və ticarət körpüləri yaradılır

Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqi daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır. Bu dəhliz həm də tarixi İpək yolunun yenidən canlandırılmasını şərtləndirir.

Orta dəhliz vasitəsilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyəyə və daha sonra Avropaya daşınacaq. Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (AB) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı daha da artırır. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi

Qərb və Şərqi arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatırı orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Azərbaycan Orta dəhlizin reallaşması üçün çox mühüm addımlar atmaqdadır. Bunu Prezident İlham Əliyev xarici ölkələrə səfərləri və iştirak etdiyi beynəlxalq konfranslarda da bəyan edib. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dördüncü beynəlxalq konfransda da İlham Əliyev bir daha bu mövzuya toxunaraq Azərbaycanın Orta dəhlizə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Heydər Əliyev İli

Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi



Mayın 6-da Bakıda, "Gülüstən" sarayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Baş nazir Əli Əsədov Fəxrə xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə ek-

lil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tor güllər düzülüb.

Sonra konfrans "Gülüstən" sarayında işə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin heyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotosərgi ilə tanış olublar.

→ 3

Qürur zirvəmiz, Vətən qibləmiz

Şuşa artıq işğal tarixini deyil, Zəfər gününü qeyd edir

Əfsanəvi şəhərimizin azadlıq günü - 2020-ci il noyabrın 8-i tarixi Azərbaycan xalqının taleyinə Zəfər günü kimi qızıl hərflərlə həkk edildi və şanlı Şuşa qələbəsi ilə məğlub xalqdan başıuca, qalib xalqa çevrildi.

"Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır - bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir..." - deyər Qarabağın mirvarisinin misilsiz qəhrəmanlıqla azad edildiyini həmişə xüsusi vurğulayan Müzəffər Ali Baş Komandan İlham Əliyev söyləyir ki, bu yola mənim tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik.

→ 4

Hayastanın gələcək mövcudluğu sülhdən keçir

İkinci Dünya müharibəsindən başa çatmasından sonra da sülh müqaviləsinin imzalanması xeyli vaxt çəkmişdi. Azərbaycan tərəfindən irəli sürülmüş sülh şərtləri, 5 əsas prinsip təkə ölkəmizin deyil, eyni zamanda Hayastanın da maraqlarına uyundur. Hayastandakı revanşistlər "böyük Ermənistan" xülyası ilə yaşasalar da, əvvəl-axır Azərbaycanın bütün şərtlərini qəbul edəcəklər.

Regionda mövcudluğu üçün Hayastan başqa şans yoxdur. Yeganə yolu Azərbaycan və Türkiyə ilə sıx və mehriban əməkdaşlıq etmək, qonşuluq münasibətlərini qorumaqdır. Digər hallarda Hayastanın gələcəyi barədə hər hansı optimist fikir səsləndirmək mümkün deyil.

Danışıqların gedişindən hər kəsdən daha çox xəbərdar olan Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransdakı açıqlamasından da bəlli oldu

ki, həmin danışıqlar nəticəsində ciddi irəliləyişin olacağı gözlənilir. Səbəb isə Hayastanın və ona geosiyasi alət kimi yanaşanların Azərbaycanın Qarabağ üzərində suverenliyini hələ də həzm etmək istəməmələri ilə bağlıdır.

ABŞ-yə gəldikdə isə rəsmi Vaşinqton Azərbaycanla Hayastan arasında sülhün əldə edilməsində, ən əsası isə Türkiyə ilə əlaqələrin normallaşmasında maraqlıdır.

→ 11

Qərəzli, riyakar, ermənipərəst siyasət

Fransa, həmçinin heç bir əsas olmadan Laçın yolunun blokada olduğunu iddia edərək bölgədə situasiyanı sınıf şəkildə gərginləşdirməklə BMT-nin məqsəd və prinsiplərinə, konkret olaraq Təşkilatın Nizamnaməsinin birinci maddəsinin birinci bəndinə zidd formada davranır. Daha aydın şəkildə desək, Fransa dövləti bu gün Cənubi Qafqazda sülh və təhlükəsizliyə təhdid yaradır. Əlbəttə, BMT TŞ-nin daimi üzvünün bu davranışları özlüyündə yolverilməzdir və mütləq on azı Baş Assambleya səviyyəsində Parisin davranışları pislənməlidir.

Prezident İlham Əliyev Parisi məhz bu tip təhrikədi, təcavüzkar və qərəzli davranışlarına görə 3 ilə yaxındır ki, regiondan təcrid edib. Fransa faktiki olaraq Cənubi Qafqazda yoxdur və davranışlarını dəyişməyənə qədər də bölgədə mövcudluğu mümkün deyil.

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq dəfələrlə bəyan edib ki, Qarabağ və orada yaşayan erməni əsilli sakinlərin taleyi bizim daxili işimizdir. Həmçinin Laçın və Xankəndi, eyni zamanda onlar arasındakı yol Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazisidir. Digər dövlətlə sərhəddə, indiki halda Ermənistanla

tanla şərti sərhəddə sərhəd-buraxılış məntəqəsi təsis etmək Azərbaycanın suveren hüququdur. Belə bir situasiyada Fransanın hökumət rəsmisinin mövcud olmayan "Dağlıq Qarabağ" anlayışından istifadə etməsi, habelə Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasına etirazını bildirməsi beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi ilə müəyyən edilmiş "dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq" və "dövlətlərin suveren bərabərliyi" prinsiplərinin pozuntusudur.

→ 11

"907"ni dəf edən "44"

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizm mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini dayandırmaq sərəhəmiyyəti verdi. ABŞ prezidentləri hər il bu düzəlişin qüvvəsini dayandırır. Bu da faktiki onu göstərir ki, 907-ci düzəlişin artıq bir məhiyyəti qalmayıb.

Lakin ən əsası odur ki, Azərbaycan öz inkişafı və uğurları ilə 907-ci düzəlişin ermənilər üçün əhəmiyyətini heçə endirib. Azərbaycan hələ illər əvvəl öz

inkişafının elə bir səviyyəsinə çatıb ki, hansısa dövlətin maliyyə yardımına ehtiyac yoxdur. Başqa cür desək, Azərbaycan "Azadlığa Dəstək Aktı"nda nəzərdə tutulduğu kimi, dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidə bağlı maliyyə yardımına ehtiyac görmür. Azərbaycanın özünün maliyyə imkanları istənilən vəzifəni yerinə yetirmək üçün kifayət qədərdir. Ötən illərin mənzərəsi göstərir ki, respublikamız öz daxili imkanları ilə nəhəng infrastruktur layihələrini həyata

keçirib. Bu gün Qarabağ və Şərqi Zəngəzurdə həyata keçirilən bərpa və quruculuq işləri dövlətimizin iqtisadi imkanlarının göstəricisidir.

Azərbaycan inkişaf etdi, ordusunu gücləndirdi və 2020-ci ilin Vətən müharibəsində Ermənistanın işğalçı siyasətinə son qoymaqla həm hüququn normalarını, həm də BMT qətnamələrinin tələblərini təkbaşına təmin etdi. Ona görə artıq 907-ci düzəliş də Minsk qrupu, "Dağlıq Qarabağın statusu" iddiası kimi tarixə qovuşub.

→ 12

Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan gənclərinin yeri

Ümummilli Lider həmişə gənclərimizə böyük ümidlər bəsləmişdir. Onların hərtərəfli inkişafı, müxtəlif sahələrdə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün mübit şərait yaratmışdır.

Vətən müharibəsinə yollanan hər bir gənc qəhrəmançasına döyüşlərdə iştirak etdi. Hər biri öz şücaəti ilə tarixin vətənpərvərlik salnaməsini yazdı, bütün dünyaya Azərbaycan gənclinin nəyə qadir olduğunu bir daha göstərdi.

→ 13

Dünyanın boz rəngini dəyişəcək "yaşıl enerji"

İnkişaf etmiş ölkələr sırasına qoşulmaq istəyən Azərbaycan üçün də alternativ enerji qaçılmazdır. Təkcə Abşeronda külək enerjisinin sənaye məqsədləri üçün istifadəsi kifayət qədər real və sərfəlidir. Bakitrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək



enerjisindən istifadə etmək üçün onun sürəti saniyədə 3-4 metr olsa bəs edir. Üstəlik, Azərbaycanda ildə 300 günəşli gün də olur. Necə deyirlər, Azərbaycan həm də günəşli ölkədir. Amma qayıdaq paytaxta. Küləklər şəhəri Bakıda küləyin orta illik sürəti saniyədə 11 metrəndən çoxdur.

→ 14

Londonda III Çarlzın tacqoyma mərasimi keçirilib

Londondakı Vestminster Abbatlığında III Çarlzın, eləcə də kraliça - konsort Kamillanın tacqoyma mərasimi çərçivəsində tədbirlər keçirilib.

Rəsmi olaraq III Çarlz 2022-ci il sentyabrın 8-də anası Kraliça II Elizabetin ölümündən bir gün sonra kral oldu.

Mayın 6-da yerli vaxtla saat 06:00-dan başlayaraq kral kor-tejinin Bukingem Sarayından Vestminster Abbatlığına gedən marşrutu boyunca müşahidə platformaları açılıb. Yolun uzunluğu 2,29 km təşkil edib.

→ 16



"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519; 2014, № 3, maddə 237; 2016, № 6, maddələr 1012, 1017; 2017, № 12 (I kitab), maddə 2238; 2018, № 2, maddə 146; 2020, № 7, maddə 856; 2021, № 5, maddə 432; 2022, № 8, maddə 831, № 12, maddə 1367) aşağıdakı dəyişikliklər edilsin:

- 8-ci maddənin birinci hissəsinin altıncı abzası və14-1-ci maddə ləğv edilsin.
- 12-ci maddə üzrə:
 - 1.bəndi hissəsinin üçüncü abzası ləğv edilsin;
 - 2.on üçüncü hissədə "Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru," sözləri çıxarılsın.
- 16-cı maddənin birinci hissəsindən "Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun," sözləri çıxarılsın.
- 29-cu maddənin beşinci hissəsindən "Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru," sözləri çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2023-cü il

"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 859-VIQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 859-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

- Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılsın.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 859-VIQD nömrəli Qanununun irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 859-VIQD nömrəli Qanununun irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2023-cü il

"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519; 2014, № 3, maddə 237; 2016, № 6, maddələr 1012, 1017; 2017, № 12 (I kitab), maddə 2238; 2018, № 2, maddə 146; 2020, № 7, maddə 856; 2021, № 5, maddə 432; 2022, № 8, maddə 831, № 12, maddə 1367) aşağıdakı dəyişikliklər edilsin:

- 10-cu maddənin üçüncü hissəsinin iyirmi ikinci - iyirmi beşinci abzasları müvafiq olaraq iyirmi üçüncü - iyirmi altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmununda iyirmi ikinci abzas əlavə edilsin:

"prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsini təsdiq edir".
- 35-ci maddənin üçüncü hissəsinə "geyim" sözü əlavə edilsin.
- 41-ci maddə üzrə:
 1. adında ", xidməti vəsiqəsi və" sözləri "və prokurorluq işçilərinin xüsusi" sözləri ilə əvəz edilsin;
 2. üçüncü hissədə ", xüsusi geyim formasının və xidməti vəsiqələrinin" sözləri "və prokurorluq işçilərinin xüsusi geyim formasının" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2023-cü il

"Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2001, №7, maddə 451; 2010, № 4, maddə 281) ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2023-cü il

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, № 11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012, № 11, maddə 1039; 2014, № 3, maddə 238; 2016, № 2 (I kitab), maddə 193, № 6, maddələr 982, 1018; 2017, № 12 (I kitab), maddə 2243; 2018, № 3, maddə 397, № 12 (I kitab), maddə 2473; 2020, № 7, maddə 828; 2021, № 5, maddə 433, № 8, maddə 902; 2022, № 12, maddə 1368) 7.1-ci maddəsində "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada" sözləri "nümunəsi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilən" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2023-cü il

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Formanna uyğun olaraq **qərara alıram**:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Abbasov Təriyel Abbasqulu oğlu
Axundova Nigar Vəli qızı
Aqalliyev Pellumb Mustafə oğlu
Əliyev Zamiq Balarza oğlu
Əsədov Əsəd Fərux oğlu
Həsənov Ənvər Cəfər oğlu
Həsənov Vidadi İsmail oğlu
İbrahimbəyova Anna Yuryevna
İsmayilov Qurban İbrahim oğlu
Qasımov İntiqam Böyükəgə oğlu
Qasımov Məmmədsəfa Məmmədli oğlu
Qasımov Yusif Əli oğlu
Quliyeva Xəlidə Camal qızı
Mustafayev Vaqif Behbud oğlu
Nəzirli Şəmistan Əmiraslan oğlu
Rüstəmov Aslan Mahmud oğlu
Süleymanlı Şamil Kamran oğlu
Xixlinskiy Ziya Ənvər oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2023-cü il

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "İncəsənət xadimlərinin üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Formanna uyğun olaraq **qərara alıram**:

1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:

Abdullayeva Xurşud Lütfoli qızı
Abdurəhmanov Yusif Fikrət oğlu
Adıgözəlov Yalçın Yasif oğlu
Ağakışiyev Rauf Fikrət oğlu
Ağasiyev Tural Aydın oğlu
Ağasoy Həsən Vəliqulu oğlu
Ağayev Miraslan Səzizli oğlu
Ağayev Ziya Səbuhi oğlu
Allahverdiyev Ceyhun Korim oğlu
Allahverdiyeva Nəibə Siyavuş qızı
Arsentyeva Olqa Anatolyevna
Aslanova Elmira Ramazanovna
Atakışiyeva Asya Çingiz qızı
Atakışiyeva Mətanət Ağazair qızı
Babayeva Təhfa Ağəali qızı
Bağirova Sənubər Yusufovna
Baliyeva Natalya Gennadyevna
Barateliya Naala Raulayevna
Bayramov Təyyar Allahverdi oğlu
Bəşirov Xanlar Əyyub oğlu
Cəbrayilov Elşən Şahin oğlu
Cəfərov Samir Qadir oğlu
Dubovitskaya Mariya Aleksandrovna

Eyvazov Nadir Samir oğlu
Eyvazova Ayan Fuad qızı
Eyyubov Musa Eyyub oğlu
Əbdülsəmədova Zəmfira Feyzulla qızı
Əbilova Könül Allahverdi qızı
Əfəndi Elçin Fərahim oğlu
Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı
Əhmədov Bağır Kənan oğlu
Əhmədov Çingiz Əli Əsrəf oğlu
Əhmədov İlyas Əhməd oğlu
Əhmədova Aynur Əhməd qızı
Ələkbərzadə Mehriban Zaur qızı
Əlili Hüseyn Azad oğlu
Əliyarov Elvin Bahadır oğlu
Əliyev Ələkbər Həsən oğlu
Əliyev İqbal Adil oğlu
Əliyev Samir Asəf oğlu
Əliyev Sərvər Bəhlül oğlu
Əliyeva Nərgiz Arzu qızı
Əliyeva Ülkər Sabir qızı
Əlizadə Şəhla Seidsah qızı
Əmirbəyova Rita Cəmil qızı
Əsgərov Əsgər Əkbər oğlu
Əzizov Əzizəgə Ağayar oğlu
Fətullayeva Aygün Behruz qızı
Gözəlova İradə Vaqif qızı
Hacıyeva Sevil İnşalla qızı
Hadı-zadə Kərəm Əmirali oğlu
Haxverdiyev Behruz Əyyub oğlu
Heybətov Anar Mithət oğlu
Həbibov Nicat Əli oğlu
Həbibova Azadə Həsən qızı
Həsənquliyev Kazım Feyruz oğlu
Həsənov Kərim Abbas oğlu
Həsənova Natavan Mikayıl qızı
Həsənova Səbiyə Nasif qızı

Həşimzadə Xanlar Allahverdi oğlu
Hüseynov Elnur Bəhərxan oğlu
Hüseynov Rövşən Maqşud oğlu
Hüseynova İlahə Həsən qızı
Hüseynova Kamilla Fikrət qızı
Xanlarova Mehriban Aslan qızı
Xasiyev Səmədzadə Nadir oğlu
Xəlilzadə Rəfiq Eldar oğlu
İbişov Tahir Fidayə oğlu
İbrahimova Nigar Rəfael qızı
İbrahimova Şəhla İbrahim qızı
İmanov Əbülfəz Hüseyn oğlu
İmranova İnnə Aleksandrovna
İşkəndərova Sənubər Sabir qızı
İsmayilova Şəhla Əli qızı
İsrafilov Fərhad Ramazan oğlu
Kazımov Nicat Mirəziz oğlu
Kərimduxət Rövşən Ramazan oğlu
Kərimov Elnur Umbay oğlu
Kərimov Loğman Seyfulla oğlu
Qəmbərli Ayaq Vahab oğlu
Quliyev Aydın Baloqlan oğlu
Quliyev Cəmil Elşad oğlu
Quliyev Elxan Əli Balə oğlu
Quliyev Ələsgər Kamran oğlu
Quliyev Əyyub Ramiz oğlu
Quliyev Hafiz Məhərrəm oğlu
Quliyeva Səbinə Kasumovna
Quliyeva Şəhla Şahvələt qızı
Qurbanov Cəlaləng Qafar oğlu
Qurbanova Güllər Qurban qızı
Qurbanova Pərvanə Yaqub qızı
Məhmandarov Mustafa Adil oğlu
Məhrəliyev Vüsal Akif oğlu
Məhərrəmov Firudin Əliməmməd oğlu
Məmmədli Şamil Kamil oğlu

Məmmədov Anar Ramiz oğlu
Məmmədov Sabir Novruz oğlu
Məmmədova Fəridə Kamal qızı
Məmmədova Günel Əzizəgə qızı
Məmmədova Həcərxanım Cavanşir qızı
Məmmədzadə Nəsimi Əyyub oğlu
Məmmədzadə Səbinə Namiq qızı
Məsimov Qurban Abdulla oğlu
Mikayilov Mikayıl Samil oğlu
Mir-Qasım Ayan Oqtay qızı
Mirzəyev Gülağası Ağə Hüseynoviç
Mirzəyev Rafiq İsmayıl oğlu
Mirzəzadə Nicat Qərib oğlu
Musayeva Şükufə İmran qızı
Mustafayev Arzu Əhməd oğlu
Mustafayev Vüsal Sədaqət oğlu
Mustafayeva Laləzar Bəşir qızı
Nağıyev Qasım Gəncəli oğlu
Nəbiyeva Mehri Rəsim qızı
Nəzərova Rada Ziyad qızı
Nəzərov İlham İslam oğlu
Niftəliyeva Nurbəniz Nürəddin qızı
Nuriyev Cavad Fərhad oğlu
Odusev Timur Vladislavoviç
Orucova Naidə Mülükqızı
Orucova Sevdə Nəbi qızı
Osmanov Fuad Tacəddin oğlu
Əmərəov Gümrəh Rza oğlu
Poladov Əkrəm Nicad oğlu
Rəsulov İsrəfil Fərhad oğlu
Rüstəmov Elşən Mərdan oğlu
Rüstəmov Rüstəm Qərib oğlu
Rzəyeva Nigar Azər qızı
Rzəyeva Vəfa Əhiseyran qızı
Rzəyev-Sarabski İsfər Aydın oğlu
Sadıqov Anar Babalı oğlu

Salahov Əbülfət Yusif oğlu
Salmanov Nicat Fərhad oğlu
Seyidova Ceyla Uran qızı
Səforova İlahə Qiyas qızı
Səlimli Mirbala Seyidəsgər oğlu
Səmədov Samir Səməd oğlu
Səmədov Şükür Hacıbala oğlu
Şahaliyev Elxan Savalan oğlu
Şirinov Asif Əhməd oğlu
Şirinov Aslan Adil oğlu
Təğızadə Mahir Tahir oğlu
Vahabzadə Səbinə Qulam qızı
Vəliyeva Leyli Fətulla qızı
Vəliyeva Nigar Natiq qızı
Yahyayev Taleh Saleh oğlu
Zaliyeva Mehriban Əskərali qızı
Zeynalov Əzər Zeynalabdin oğlu
Zeki Mehriban Mürvət qızı
Zülfüqarova Əminə Cahangir qızı.


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 may tarixli 3246 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 5, maddə 488) 1-ci hissəsi ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2023-cü il





Heydər Əliyev ili 2023

Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi

Əvvəli 1-ci sahə.

Dövlət və hökumət rəsmilərinin iştirak etdikləri konfransda Baş nazir Əli Əsədov açılış nitqi ilə çıxış edib. Əli Əsədov dünyəşöhərtli siyasətçi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş dövrü kimi yazıldığını bildirdi. Qeyd edilib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsinə seçilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Ulu Öndərin respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər Azərbaycan tarixinə irimiqyaslı quruculuq və dinamik inkişaf illəri kimi daxil oldu. Heydər Əliyev sovet rejiminin bütün imkanlarından maksimum istifadə edərək, Azərbaycanın keçmiş SSRİ miqyasında qabaqcıl respublikalar sırasına çıxardı, mərkəzdən dotasiya almayan iki respublikadan birinə çevirdi.

Baş nazir vurğulayıb ki, müstəqillik dövründə Ulu Öndər respublikanı böyük təhlükə və çətinliklərdən qurtararaq sabit inkişaf yoluna çıxardı. Məhz Heydər Əliyevin qətiyyəti və yorulmaz səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi inkişafın əsası qoyuldu, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilərək bütün sahələrdə üzrə dinamik inkişaf təmin edildi. Dözülməz vəziyyətdə yaşayan bir milyondan çox qaçqın və məcburi köçkün məhz Ulu Öndərin davamlı diqqəti və yorulmaz səyləri nəticəsində dövlət qayğısı ilə əhatə olundu, onların üzləndiyi sosial problemlər öz həllini tapmağa başladı.

Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyasına diqqət çəkən Baş nazir bildirdi ki, bu sahədə növbəti mühüm addım hasil olunan neftin dünya bazarlarına neqlə edilməsi idi. Heydər Əliyevin 2002-ci ildə təməlini qoyduğu, Prezident İlham Əliyevin özəvsiz xidmətləri sayəsində 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri Şərqi-Qərbi enerji-nəqliyyat dəhlizinin əsasını təşkil etdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri daha da genişləndirilərək növbəti "Şahdəniz" layihəsi üzrə qazın neqli üçün Cənub Qafqaz Boru Kəməri, TANAP, TAP kimi transmilli arteriyaların yaranmasına gətirib çıxardı: "Bu, təkə Azərbaycan neftinin Avropa və dünya bazarlarına çıxışı deyil, Azərbaycanın özünün dünyanın siyasi səhnəsinə çıxışı idi. Neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, respublikamız global və regional miqyasda etibarlı tərəfdaş və söz sahibi olan güdrətlə ölkəyə çevrildi. İrimiqyaslı neft və qaz layihələri ilə yanaşı, "Şimal-Cənub", "Şərqi-Qərbi" nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə Azərbaycan dünyanın logistika və nəqliyyat mərkəzlərindən birinə çevrildi".

Bildirilib ki, bu gün Heydər Əliyevin ideya və siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev pragmatik və çevik siyasəti, sistemli yanaşması və ardıcıl islahatları ilə Azərbaycanı iqtisadi baxımdan güdrətlə ölkəyə, regionda və dünyada

Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi

6 may 2023-cü il



öz mövqelərini inamla möhkəmləndirən nüfuzlu dövlətə çevirib.

Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov, ədliyyə naziri Fikrət Məmmədov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Yeni Azərbaycan Partiyası (YAP) Vəteranlar Şurasının sədri Arif Rəhimzadə, energetika naziri Pərviz Şahbazov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahilmov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri

komitəsinin sədri Hicran Hüseynova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar.

Çıxışlarda Ulu Öndərin təşəbbüsü ilə ölkədə sosial-iqtisadi, aqrar və digər sahələrdə aparılmış əsaslı islahatların həyata keçirilməsi, dövlət omlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradıl-

ması nəticəsində bazar iqtisadiyyatına keçidin əsasını qoyulduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini yaradan dahi şəxsiyyətdir. O, qəbul etdiyi hər bir qərarında Azərbaycanın gələcəyi üçün çalışıb. Hələ sovet dövründə dahi rəhbərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı keçmiş SSRİ-nin çox nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində

Azərbaycan sürətlə inkişaf etdi və Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrildi.

Diqqətə çatdırılıb ki, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması ölkəmizin tarixində keyfiyyətə yeni mərhələnin başlanğıcı oldu. Müstəqilliyin başlanğıcında ölkəmizdə makroiqtisadi sabitlik pozulmuş, hiperinflasiya baş vermiş, əhalinin istehlak malları ilə təminatında ciddi çətinliklər meydana gəlmişdi. Keçmiş ittifaq dövlətinin iqtisadi mexanizmlərinin işləməməsi, təsərrüfat əlaqələrinin pozulması

səbəbindən dövlət müəssisələrinin əksəriyyəti öz fəaliyyətlərini dayandırmışdı. Heydər Əliyev özünün zəngin bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf yolunu dəqiq müəyyənləşdirdi. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri - azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, sənayenin inkişafı və sosial infrastrukturun yenilənməsi prioritet olaraq seçildi. İqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli mühit yaradıldı, qanunvericilik bazasının formalaşdırılmasına start verildi. Ulu

Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair dövlət proqramları qəbul edildi. Azərbaycanda torpaq islahatı da Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə aparılmış aqrar islahat nəticəsində kolxoz və sovxozlar ləğv edilərək, torpaqları torpaq payı almaq hüququ olan şəxslərə paylandı. Nəticədə 3 milyon 400 min Azərbaycan vətəndaşı torpaq mülkiyyətinə sahib oldu.

Vurğulanıb ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Ümummilli Lider hər zaman torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına, Şuşaya, Laçına və digər dədə-baba torpaqlarımıza qayıdacağına əminliklə bildirdi. Bu missiya Ulu Öndərin irsinin davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış ərazilərimizin azad edilməsi, burada etnik təmizləməyə məruz qalmış keçmiş məcburi köçkünlərimizin doğma torpaqlarına geri qayıtması həm siyasi, həm strateji, həm də çox böyük mədəni əhəmiyyət daşıyırdı. Böyük Qələbə nəticəsində azad edilmiş torpaqlarımızda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır, ərazilərimiz dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəliir.

Bildirilib ki, Azərbaycanın post-münaqişə dövründə regiondakı sülh səyləri xarici siyasət xəttində yeni dövrün başlanğıcının göstəricisidir. Otuz ilə yaxın davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həlli, regionda yeni reallıqların və gündəliyin yaranması xarici siyasətimizin üfqlərinin genişlənməsində də mühüm rol oynayır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ikitərəfli və çox-tərəfli platformalarda ölkəmiz üçün səmərəli nəticələr verən, hətta müəkkəb şəraitdə bərabər hüquqlu münasibətlərin inkişafına istiqamətlənən müstəqil və prinsiplə xarici siyasət kursunun icrası nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır.

Konfransın sonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Mən Azərbaycana lazım idim" adlı film nümayiş etdirilib.

Qeyd edək ki, tədbir çərçivəsində Ulu Öndərin 100 illiyi münasibətilə hazırlanmış markaların təqdimatı olub. Bu markalar arasında say çəhətdən möhtəd olan və hər biri nömrələnmiş bir markadan ibarət blok cəmi 2000 tirajla Berlinde yerləşən "Bundesdruckerei" nəşriyyatı evində çap olunub. Markanın tərtibatına xüsusi diqqət yetirilib. Belə ki, poçt blokunun üzərində Heydər Əliyevin fotosu və onun dillər əzbəri olan "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sitatı qızıl folqa ilə basma üsulu ilə çap olunub. Markanın nominal dəyəri 10 manatdır.

Qeyd edək ki, konfransdan sonra Nazirlər Kabinetinin binasında Ümummilli Lider Heydər Əliyevin baryefinin açılışı olub.

Nazirlər Kabinetində Ulu Öndər Heydər Əliyevin barelyefi açılıb

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar mayın 6-da Nazirlər Kabinetinin binası qarşısında Ümummilli Liderin barelyefinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov və hökumət rəsmiləri açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, barelyefin açılmasında əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin öziz xatirəsini yad etmək və onun Azərbaycan xalqı üçün gördüyü misilsiz işləri bir daha yada salmaqdır.

Baş nazir deyib ki, Ulu Öndər Heydər Əliyev 1969-cu il



iyulun 14-də Azərbaycanın rəhbəri olan zaman Mərkəzi Komitə və Nazirlər Kabineti məhz bu binada yerləşirdi.



1982-ci il oktyabrın sonunadək bu binada fəaliyyət göstərən Ulu Öndər o qədər də böyük olmayan iş otağından Azər-

baycan üçün çox mühüm, kəfiyyət qədər böyük işlər görüb. Ümummilli Lider Azərbaycan xalqının qəlbində özü üçün o

qədər böyük heykəl ucaldıb ki, Vətəni, dövlətini, xalqını sevmək hər bir azərbaycanlı bunu yüksək qiymətləndirir.

Milli Məclisin Sədri Sahibə Qafarova Londonda Kral III Çarlzın tacqoyma mərasimində iştirak edib



Mayın 6-da Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, Londonun Vestminster abbatlığında baş tutan

mərasimdə Azərbaycan Milli Məclisin Sədri Sahibə Qafarova təmsil edib. Qeyd edək ki, mərasimdə bir çox dövlət və hökumət başçılar da daxil olmaqla, iki mindən çox qonaq iştirak edib.

"Azərbaycan"

Baş nazir Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə T.Konyetskonun və J.Zunqrananın Azərbaycanda keçirilən Ümummilli Lider Hey-



dər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkme üzrə "Prezident kuboku-2023" rəqətində iştirakı yüksək qiymətləndirilib. Turnirin tənənlə açılış mərasiminin artıq üçüncü dəfə ölkəmizin işğaldan azad edilmiş bölgəsində - Suqovuşanda keçirilməsi məmnunluqla vurğulanıb, yarıda iştirak edən ölkələrin sayının illə illə artdığı diqqətə çatdırılıb.

Eyni zamanda Azərbaycanla Beynəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Cudanın Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq mi-



nifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünya idman ölkəsi kimi tanındığı və bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Eyni zamanda Azərbaycan Minifutbol Federasiyası ilə Dünya Minifutbol Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qürur zirvəmiz, Vətən qibləmiz

Şuşa artıq işğal tarixini deyil, Zəfər gününü qeyd edir

Xoşbəxt xalq, Yer üzünün hər yanından görünən Vətən qibləmiz var!

Bəxtəvər xalq, zirvələrdə qartaltək məskən tutan, şah uca- lıqda dayanan ulu yurdumuz var!

Fəxrətli xalq, səmalarında müqəddəs ay-uldüzü, üçrəngli bayraq dalğalanan, Qarabağ, Azərbaycan, dünyaya Zəfər həyqətən qürur qalımız var!

Şuşamız var!

Qələbənin, mədəniyyətin, sülhün bəşiyi olan cənnətməkan Şuşamız!..

Müqəddəs məkan

"Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdür". Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın baş tacı Şuşanın azadlığının ikinci ilində elə qalibiyyət zirvəmizdən bəyan etdiyi kimi, Azərbaycan xalqının hər bir üzvünün ürəyində Şuşanın özünəməxsus, əlahiddə yeri var.

Bu xanədə şəhər bizim üçün sadəcə baxdıqca doymadığımız, ruhumuzun vurğun olduğu füsunkar təbiəti dilbər guşə yox, həm də milli qürurumuzun pərvəriş ünvanı, qeyrət, şərəf qalımızdır.

Buna görədir ki, 44 günlük Vətən müharibəsində də torpaqlarımızın azadlığı üçün çıxdığımız Zəfər yolu məhz Vətən qibləmiz Şuşaya doğru istiqamətləndi.

Baş sərkərdə İlham Əliyev qəhrəman oğullarımıza hələ müharibənin gedişi ərzində "Şuşasız bizim işimiz yarımcıq olar" parolunu verərək, azman igtidirimizə bu haqq savaşında Şuşanın azadlığının hansı müstəsna rol oynayacağını ismarıcı göndərdi.

Və bu müqəddəs amal uğrunda irəli atılan igtid oğullarımız uca dağları, sıx meşələri, aşılmaz sıldırımları bir həmlədə keçərək ilahi özüm və güclə Qarabağın baş tacı Şuşanı dünyada bərabərində rastlanmayan qəhrəmanlıqla azad etdilər.

Əfsanəvi şəhərimizin azadlıq günü - 2020-ci il noyabrın 8-i tarixi Azərbaycan xalqının taleyinə Zəfər günü kimi qızıl hərfərlə həkk edildi və şanlı Şuşa qələbəsi ilə məğlub xalqdan başıuca, qalib xalqa çevrildi. "Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır - bu alınmaz qalını Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir..." - deyərək Qarabağın mirvarisinin misilsiz qəhrəmanlıqla azad edildiyini həmişə xüsusi vurğulayan Müzəffər Ali Baş Komandan İlham Əliyev söyləyir ki, bu yola mənim təvəfinlə Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik.

Milli qürurumuz bərpa olundu

Azərbaycan xalqı heç zaman müqəddəs şəhərimiz Şuşanın mürdar düşmən tapdağında olması ilə barışmadı, and içdi ki, bir gün mütləq Şuşanın təqvimdəki qara rənglə həşiyələnmiş işğal gününü al-qırımızi bayram gününə çevirəcəkdir.

Düşmən nə karə idi ki, Şuşa kimi alınmaz qalını işğal edə bilirdi. Şuşanın işğalı o vaxt Azərbaycanda hökm sürən siyasi özbaşınalığın, hakimiyyət uğrunda edilən satqınlığın nəticəsi idi. Tarixi faktdır ki, həmin dövrdə antimillilərin hakimiyyəti zəbt etmiş, torpaqlarımızın qorunması uğrunda yox, hakimiyyət uğrunda mübarizə aparmışdılar.

1992-ci il mayın 8-də antimillilərin xəyanətli sayəsində Şuşa bu alınmaz qalını Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir..." - deyərək Qarabağın mirvarisinin misilsiz qəhrəmanlıqla azad edildiyini həmişə xüsusi vurğulayan Müzəffər Ali Baş Komandan İlham Əliyev söyləyir ki, bu yola mənim təvəfinlə Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün sürərək Zəfərlə başa çatan Vətən müharibəsi sayəsində antimillilərin xəyanət əməllərinin xalqımız, ölkəmiz üçün ağır nəticələri də aradan qaldırıldı, məğlubiyyət damğamız qalibiyyətə əvəzləndi, milli qürurumuz bərpa olundu.

İndi dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı başıuca və qürurludur. Qalib xalqın nümayəndəsi kimi Şuşa Zəfərindən fəxrli bəhs edir. Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avropa geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda Prezident İlham Əliyevin vurğuladığı kimi: "Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar".

Qədim şəhərin yeni növrəyi

Qarabağın baş tacı Şuşa 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş

Komandan İlham Əliyevin rəhbərliyi etdiyi rəşadətli Azərbaycan Ordusu tərəfindən qəhrəmanlıqla, şücaətlə azadlığa qovuşdurulduqdan dərhal sonra tarixi şan-şöhrətini bərpa etməyə başlayıb.

O da təsadüfi deyil ki, işğaldan azad edilmiş torpaqlar arasında ən genişmiqyaslı bərpa işləri də məhz mədəniyyət paytaxtımızda aparılmağa başlanılıb, burada böyük quruculuq və bərpa işləri sürətlə davam edir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən qala şəhərimizdə tarixi, dini, mədəni abidələr bərpa edilir, həmçinin Şuşanın mədəni həyatının axarına düşməsi üçün mükəmməl layihələr həyata keçirilir.

Şuşada gerçəkləşdirilən bütün bu kompleks işlər birbaşa Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir və "Şuşa hər birimizi özünə çəkir" deyərək, hər dəfə Şuşaya böyük sevgi və məhəbbətlə gələn qalib lider tarixi şəhərimizdə görülən işlərin gedişatı ilə şəxsən tanış olur.

Heydər Əliyevlə birgə onun Azərbaycanda hakimiyyətdə olduğu birinci dövrdə, Şuşaya səfərlər edərək dahi rəhbərin qədim diyarımızda gerçəkləşdirdiyi mü-

hüm işlərə yaxından şahidlik etmiş, Şuşaya yaxşı bələd olan İlham Əliyev çalışır ki, tezliklə Şuşanı dirçəltsin.

Parlaq Zəfərimizin üzərindən sadəcə iki ay ötdükdən sonra, 2021-ci il yanvarın 14-də Şuşaya "Zəfər yolu" ilə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də özü ilə bərabər Şuşaya öz yurdlarına gətirdi və bununla da Şuşanın mədəni ruhunu özünə qaytarmasının rəmzi mesajını çatdırdı.

Nəhayət ki, illərdir həsrətində, intizarında olduğumuz kimi Şuşadan bütün Qarabağa azan sədəsi yayıldı, düşmənin qurduğu bulaqlarımız yenidən çağladı, Cidir düzündə alovlandırılan bayram tonqalları xalqımızın qəlbinə sevinc qığılcımları səpdi.

Şuşa ruhu

271 illik möhtəşəm tarixə malik qala şəhərimizin mədəni ənənələri də uğurla bərpa edilib. 2021-ci ilin may ayında uzun fasilədən sonra Şuşada "Xaribülül" festivalı keçirildi və artıq bu il şöhrətli festivalımızı üçüncü dəfə bu diyarda keçirəcəyik. Eyni zamanda 2021-ci ilin 30 avqustunda 1982-ci ildə Ulu Öndər

tərəfindən açılışı edilən və 2021-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Vaqifin möhtəşəm məqbərəsinin önündə Prezident İlham Əliyevin iştirakı ilə "Vaqif Poeziya Günü"nə də start verilib.

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı ən möhtəbər beynəlxalq tədbirlərə, konfranslara evsahibliyi edən ünvanə çevrilib.


Şuşanın tarixindəki ən əlamətdar hadisələrdən biri isə 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Prezident İlham Əliyevlə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mütəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalamaları oldu.

Xatırladaq ki, 2022-ci il xalqımız başdan-baş "Şuşa ili"nin tən-tənəsində keçirdi, Dünya Azərbaycanlılarının V Qurultayı da ötan il Qalibiyyət zirvəmiz Şuşada baş tutdu və bunun da xüsusi rəmzi mənası var idi.

Şuşa təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur ünvanıdır və buna görə də bu il Qarabağın mirvarisi Şuşa "Türk Dünyasının Mədəniyyət Paytaxtı" olmaq kimi böyük missiyanı şərəflə yerinə yetirir.

Göründüyü kimi, parlaq Şuşa Zəfəri sayəsində hər günümüzü Şuşa qələbəsinin tən-tənəsi, qüruru ilə keçiririk.

Yasəmən MUSAJEVA,
"Azərbaycan"



Heydər Əliyev İli 2023

Baş Prokurorluqda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib



Mayın 6-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əkil və gül dəstələri qoyub, əbədiyaşar liderin öz xatirəsini dərin ehtiramla yad ediblər.

Bundan sonra tədbir iştirakçıları Azərbaycan Prokurorluğunun tarix muzeyində Ümummilli Lider Heydər Əliyevə həsr olunan yeni guşənin açılışında iştirak ediblər.

Tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev dünyamiqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz öz və qüdrətə malik Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şəərəli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu bayrağımızın ən yüksək zirvələrdə qüdrətlə dalğalanmasını diqqətə çatdırıb.

Baş prokuror qeyd edib ki, Azərbaycan xalqına və millətə özəvsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olmuş və millətin rəhbərlik edib. Bu yolda çoxsaylı maneələrin yaradılması, dəfələrlə planlaşdırılan terror və sui-qəsd cəhdləri ilə üzvləşməsinə baxmayaraq, Heydər Əliyev öz uzaqgörənliyi, siyasi müdrikliyi, öyilməz iradəsi və qətiyyəti, ən əsası - milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırkı və gələcək nəsillər üçün qoruyub saxlamış və müasir inkişaf yoluna çıxarıb.

Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət qurumlarından biri olan prokurorluq orqanının beynəlxalq tələblərə və standartlara uyğun formalaşaraq əhəmiyyətli statusunun müəyyən edilməsi və son nəticədə dövlətçiliyinin maraqlarına xidmət edən bir təsisat kimi idarəçilik sistemində öz layiqli yerini tutması Heydər Əliyevin müdrik siyasəti, onun mü-



təmadi qayğı və dəstəyi nəticəsində mümkün olub.

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasının prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirilib, prokurorluğun kollektivinin fəaliyyətinə verilən yüksək diqqət və etimadı səmimi minnətdarlıq duyğuları ilə qarşıladıq, xalqımıza layəqətli xidmət göstərdiyi qeyd edilib.

Vurğulanıb ki, Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı, özündən sonra həmin konsepsiyayı müstəsna peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi beynəlxalq arenada qabaqçılıq dövlət olaraq tanımasına nail olub, həyata keçirdiyi kompleks islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədr inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.



Daha sonra orkestrin və Xalq artisti Gülbacı İmanovanın rəhbər olduğu Azərbaycan Dövlət Xor Kapellasının müşayiətləri ilə dünyəşöhərlə Azərbaycan bostoklarını Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Müslüm Maqomayev, Cahangir Cahangirov, Arif Məlikov, Niyazi, Vəsil Adıgözəlov, Kamal, Sevil Əliyeva, Ruslan Zeynalov və başqalarının ölməz əsərləri və xalq mahnıları Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasimov, İlham Nəzərov, Anar Şuşalı, Ceyla Seyidova, Xeyyam Mustafazadə, Afaq Abbasova, Sahib Paşazadə və tanınmış ifaçı Amil Həsənoğlu tərəfindən səsləndirilib.

Təməşəçilərə unudulmaz anlar bəxş edən konsert çox təsirli və yaddaqalan keçib və alqışlarla qarşılandı.

Tədbirdə Milli Məclis Sədri'nin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatları Nizami Səfərov, Mələhət İbrahimqızı və Kamal Cəfərov, Konstitusiyası Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və digər şəxslər çıxış edərək dahi Lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra ölkədə aparılan hərətfəli iqtisadi, sosial, hüquqi dövlət quruculuğu və digər sahələrdəki islahatlardan, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində Ulu Öndərin özəvsiz rolundan bəhs ediblər.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş prokurorluq əməkdaşları arasında keçirilən şahmat turnirinin qalibləri, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dövlət orqanları arasında minifutbol turnirində iştirak etmiş prokurorluq əməkdaşları təltif olunub.



Tədbirin işinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivi adından hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və Prezident İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə davam etdirilən islahatların həyata keçirilməsində öz xidmətlərini göstərəcəyinə əminliyini bildirib.

Sonda Ümummilli Liderin xatirəsinə həsr olunmuş "Böyük şəxsiyyət...3 ştrixdə" adlı sənədli film nümayiş etdirilib.

DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində "Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri" adlı elmi-praktik konfrans keçirilib.

DTX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi Sədri'nin müavini Fəzail İbrahimli, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Sadiq Qurbanov və digər deputatlar, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyətləri iştirak ediblər.

Konfrans Ulu Öndər Heydər Əliyev, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verməmiş şəhidlərimizin öz xatirəsini birdəqiqətlik sükutla yad olunması, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri açan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Heydər Əliyevin mənalı ömrünə nəzər salaraq Ulu Öndərin Vətəni və xalqının rifahı yolunda misilsiz xidmətlərindən, bütün həyatı boyu milli maraqların təmin olunması naminə atdığı qətiyyətli addımlardan geniş söhbət açıb. Dahi şəxsiyyətin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşən general-polkovnik Əli Nağıyev Heydər Əliyevin bu qurumda şəərəli xidmət nümunələri yaratdığı, təhlükəsizlik təşkilatının milliləşdirilməsinin məhz onun adı ilə sıx bağlı olduğunu qeyd edib. Bildirilib ki, Heydər Əliyevin vəzifə pillələrində durmadan irəliləyərək, ilk azərbaycanlı kimi təhlükəsizlik orqanının rəhbəri təyinatı ilə sıx bağlı olduğunu qeyd edib. Bildirilib ki, Heydər Əliyevin vəzifə pillələrində durmadan irəliləyərək, ilk azərbaycanlı kimi təhlükəsizlik orqanının rəhbəri təyinatı ilə sıx bağlı olduğunu qeyd edib. Bildirilib ki, Heydər Əliyevin vəzifə pillələrində durmadan irəliləyərək, ilk azərbaycanlı kimi təhlükəsizlik orqanının rəhbəri təyinatı ilə sıx bağlı olduğunu qeyd edib.

Sonda Ümummilli Liderin xatirəsinə həsr olunmuş "Böyük şəxsiyyət...3 ştrixdə" adlı sənədli film nümayiş etdirilib.



Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əkil və gül dəstələri qoyub.

XRİTDX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev tədbiri açaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə əbədiyaşar liderin öz xatirəsi birdəqiqətlik sükutla yad edilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev tədbiri açaraq Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və çoxşəxli siyasi fəaliyyəti, doğma xalqının zamanın mürəkkəb tarixsiyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət y-



Xidmət rəisi vurğulayıb ki, daim Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan və bütün dövrlərdə milli mənafehlərini təminatçı olan Heydər Əliyevin dövlətçilik strategiyasını müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət güclü və qüdrətli Azərbaycanı parlaq gələcəyə, işıqlı sabahlara və yeni-yeni zəfərlərə doğru aparmaqdadır.

Qonaqlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən videoqarxa baxıblar.

Sonra konfrans digər məruzəçilərin çıxışları ilə davam edib. Nətiqlər belə tədbirlərin keçirilməsinin Heydər Əliyevin peşəkarlığı irsinin yaşadılması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını xüsusi qeyd edərək görkəmli dövlət xadiminin həyat yolundan bəhs ediblər. Vurğulanıb ki, Ulu Öndərin sovet dövründə respublikaya rəhbərlik etdiyi vaxtlarda Azərbaycanın tərəqqisi və çiçəklənməsi, Sovet İttifaqında qabaqcıl mövqələrdə qarlaşması Heydər Əliyevin yorulmaz səylərinin bəhrəsi idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirən və ölkədə ictimai-siyasi sabitliyi bərqərar edərək Azərbaycanı davamlı inkişaf yoluna çıxaran Heydər Əliyev müasir dövlətimizin banisi və qurucusu olaraq adını tariximizə qızıl hərflərlə yazdırb.

Tədbir iştirakçıların Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü qarşısında xatirə fotosəklərinin çəkilməsi ilə başa çatıb.

Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi daim Ulu Öndərin diqqət mərkəzində olub



Uğurla davam və inkişaf etdirildiyini, həyata keçirdiyi müdrik siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ermənistanın işğal altındakı torpaqlarımızı azad edərək ata vəsiyyətini yerinə yetirdiyini diqqətə çatdırıb.

Sonra Ulu Öndər Heydər Əliyevin hər kəsə örnək olan həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirə yekun vuran Xidmət rəisi İlqar Musayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edildiyini vurğulayıb, il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində də bu münasibətlə silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi



Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi gecəsi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi gecəsi keçirilib.

Qeyd olunub ki, Ulu Öndərin Azərbaycan hakimiyyətdə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrinə, o cümlədən klassik

və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqi geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sözlə, o vaxtkı siyasi elitamın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bostoklarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə

Ulu Öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Ulu Öndərin 100 illik yubileyi ərəfəsində onun əziz xatirəsinə bir ehtiram olaraq, həm də ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini xatirlərdə əks etdirən və Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunub. Bu klassik musiqi gecəsi, həmçinin Ulu Öndərin öz xatirəsinə ehtiramın musiqi dilində ifadəsi olub.

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri"ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Topluğu, 2001, № 7, maddə 450) ilə təsdiq edilmiş "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci fəsil üzrə:

1.1. adına "I" rəqəmindən əvvəl "Fəsil" sözü əlavə edilsin;

1.2. mətni 1-ci maddə hesab edilsin və həmin maddədə aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. birinci və ikinci hissələr aşağıdakı redaksiyada verilsin:

"1. Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları poqonlardır. Prokurorluğu ali xüsusi və xüsusi rütbəli işçilərinin gündəlik geyim formasında daşınan poqonlar gümişü rəngdə, səhra geyim formasının poqonları isə göy rəngdədir. Poqonlar paltonun, gödəkələrin, pencyoin, köynəklərin (yun, uzunqol və qısaqol), səhra geyim formasının çiyində daşınır. Daşınma üsuluna görə poqonlar taxılıb-çıxarılan və tikiləndir. Taxılıb-çıxarılan poqonlar köynəklərdə (yun, uzunqol və qısaqol) və səhra geyim formasının gödəkələrində, tikilən poqonlar isə paltoda, gödəkələrdə (səhra geyiminin gödəkələri istisna olmaqla) və pencekdə daşınır.

Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşaviri üçün yarımyumşaq materialdan hazırlanmış poqonun aşağı hissəsi düzbucaqlı, paralel tərəflərinin uzunluğu 15 və 17 sm olmaqla arxa tərəfi iti, ön tərəfi kənarı bucaq şəklində, eni isə 6 sm olur. Gündəlik geyim formasında daşınan poqonun yan kənarları 4 mm enində yaşıl mahaddən hazırlanmış kəmərlə bəzənir. Xüsusi rütbəli işçilər üçün poqonun yuxarı hissəsi yarımdairəvi, orta xətt üzrə uzunluğu 17 sm, eni 5 sm olur. Gündəlik geyim formasında daşınan poqonun kənarları, aşağı kənarı istisna olmaqla, 4 mm enində yaşıl mahaddən hazırlanmış kəmərlə bəzənir.

1.2.2. üçüncü hissədə "poqonları" sözü "poqonları" sözü ilə əvəz edilsin;

1.2.3. dördüncü hissənin birinci cümləsində "poqonunun" sözü və ikinci cümləsində "Poqonun" sözü müvafiq olaraq "poqonunun" sözü və "Poqonun" sözü ilə əvəz edilsin;

1.2.4. beşinci, altıncı və yeddincihissələrin birinci cümlələrində "poqonu" sözü və ikinci cümlələrində "Poqonun" sözü müvafiq olaraq "poqonu" sözü və "Poqonun" sözü ilə əvəz edilsin və həmin hissələrdə yeddinci hissəyə aşağıdakı məzmununda üçüncü cümlə əlavə edilsin:

"Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşavirinin səhra geyim formasının poqonları göy parça üzərində xüsusi toxummuş göy rəngli liflərdən hazırlanır və onların üzərində müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Gerbi və səkkizguşəli ulduzlar qara rəngli liflərdən hörülür (şəkil 4-1).";

1.2.5. səkkizinci və on ikinci hissələrdə "poqonları" sözü və "poqonun" sözü müvafiq olaraq "poqonları" sözü və "poqonun" sözü ilə əvəz edilsin;

1.2.6. doqquzuncu, onuncu, on üçüncü, on dördüncü və on beşinci hissələrin birinci cümlələrində "poqonu" sözü və üçüncü cümlələrində "Poqonun" sözü müvafiq olaraq "poqon" sözü və "Poqonun" sözü ilə əvəz edilsin;

1.2.7. on birinci hissənin birinci cümləsində "poqonu" sözü və ikinci cümləsində "Poqonun" sözü müvafiq olaraq "poqonu" sözü və "Poqonun" sözü ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmununda üçüncü və dördüncü cümlələr əlavə edilsin:

"Baş ədliyyə müşavirinin, Ədliyyə müşavirinin və Kiçik ədliyyə müşavirinin səhra geyim formasının göy rəngli poqonları üzərində poqonun uzununa doğru mərkəzdən bir-birindən 10 mm aralı hər birinin eni 3 mm olmaqla qara rəngli iki paralel xətt olur. Müvafiq olaraq poqonların üzərində qara metaldan səkkizguşəli ulduzlar və prokurorluğun emblemi bərkidilir (şəkil 12-2).";

1.2.8. on beşinci hissəyə aşağıdakı məzmununda dördüncü və beşinci cümlələr əlavə edilsin:

"I dərəcəli hüquqşünas, II dərəcəli hüquqşünas və III dərəcəli hüquqşünasın səhra geyim formasının göy rəngli poqonları üzərində poqonun uzununa doğru mərkəzdə olan birinci hissə əvəz edilsin:

"1.2.9. on altıncı hissəyə aşağıdakı redaksiya verilsin:

"Baş ədliyyə müşaviri, Ədliyyə müşaviri, Kiçik ədliyyə müşaviri, I dərəcəli hüquqşünas, II dərəcəli hüquqşünas və III dərəcəli hüquqşünasın poqonları yuxarı hissədən pencyoya, paltoya, gödəkələrə, köynəklərə (yun, uzunqol və qısaqol) diametri 15 mm olan, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş qızıl rəngli, səhra geyim formasına isə qara rəngli metaldan hazırlanmış düymə ilə bərkidilir."

2. Aşağıdakı məzmununda 2-ci maddə əlavə edilsin:

"2. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularının gündəlik geyim formasında daşınan poqonlar tünd zeytun rəngdə, səhra geyim formasının poqonları isə ayrı-ayrı rənglərdən kamuflyaj edilmiş parçadan tikilir. Poqonlar paltonun, yarımpaltonun, plajın, gödəkələrin, pencyoin, köynəklərin (yun, uzunqol və qısaqol), səhra geyim formasının çiyində daşınır. Daşınma üsuluna görə poqonlar taxılıb-çıxarılan və tikiləndir (şəkillər 12-3-12-7)."

Ali zabitlərin tikilmə poqonları paltoda, yarımpaltoda, plajda, gödəkələrdə (səhra geyiminin gödəkələri istisna olmaqla) və pencekdə daşınırlar. Baş və kiçik zabitlərin tikilmə poqonları paltoda, yarımpaltoda, plajda və pencekdə daşınırlar. Ali zabitlərin poqonlarının kənarlarında yaşıl rəngli kəmərlər vardır. Ali zabitlərin tikilmə poqonlarının aşağı kənarında 10 mm məsafədə aypara formasında palid yarpaqları, ayparanın ortasında prokurorluğun emblemi yerləşdirilir. Ali zabitlərin poqonlarında ulduzlar və emblemlər qızıl (səhra geyim forması üçün isə tünd yaşıl) rəngli sap ilə tikilir (şəkil 12-3).Baş zabitlərin tikilmə poqonlarının aşağı kənarında 12 mm məsafədə qızıl rəngli metaldan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarpozlaşdırılmış qılıncları emblemi və səkkizguşəli ulduz yerləşdirilir (şəkil 12-4). Emblemin ölçüləri 40x25 mm-dir. Tikilmə poqonların aşağı kənarının eni ali zabitlər üçün 56 mm, digər zabitlər üçün 50 mm, yuxarı kənarının eni ali zabitlər üçün 40 mm, digər zabitlər üçün isə 35 mm-dir.

Kiçik zabitlərin tikilmə poqonlarında onların hərbi rütbələrinə müvafiq olaraq metaldan qızıl rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Ulduzlar guşələrindən biri poqonun düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir (şəkil 12-5).

Ali zabitlər taxılıb-çıxarılan poqonları səhra geyim formasının gödəkələrində, köynəklərdə (yun, uzunqol və qısaqol), baş və kiçik zabitlərin gödəkəsində, uzunqol (qısaqol) gödəkələrdə, səhra geyim formasının gödəkələrində,

yun köynəklərdə və köynəklərdə (uzunqol vəqısaqol) daşınırlar. Taxılıb-çıxarılan poqonlar poqon üçün nəzərdə tutulan kömərciklərə taxılıb, yuxarı hissəsində tünd zeytun rəngli (köynəklərdə sarıya çalan açıq qəhvəyi rəngli) kiçik forma düyməsi yerləşdirilir. Ali zabitlərin taxılıb-çıxarılan poqonlarının hazırlanma qaydası onların tikilmə poqonları ilə eynidir.

Baş və kiçik zabitlərin taxılıb-çıxarılan poqonlarında ulduzlar və emblemlər qızıl (səhra geyim forması üçün isə tünd yaşıl) rəngli sap ilə tikilir.

Baş zabitlərin taxılıb-çıxarılan poqonlarında səkkizguşəli ulduzlardan əlavə poqonun aşağı kənarında ölçüləri 40x25 mm olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarpozlaşdırılmış qılıncları emblemi, yuxarı kənarında isə eni 22 mm olan prokurorluğun emblemi yerləşdirilir. Kiçik zabitlərin taxılıb-çıxarılan poqonlarında səkkizguşəli ulduzlardan əlavə poqonun yuxarı kənarında eni 22 mm olan prokurorluğun emblemi qızıl rəngli sapla tikilir.

Ali zabitlərin taxılıb-çıxarılan poqonlarının ölçüləri onların tikilmə poqonlarının ölçüləri ilə eynidir. Baş və kiçik zabitlərin taxılıb-çıxarılan poqonlarının uzunluğu 125 mm, aşağı hissəsinin eni 60 mm-dir.

Zabitlərin heyətindən asılı olaraq, onların poqonlarındakı ulduzlarn ölçüləri müxtəlifdir: ali zabitlər üçün - 25 mm, baş zabitlər üçün - 22 mm, kiçik zabitlər üçün -17 mm-dir (şəkillər 12-6,12-7).

Zabitlərin poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir. Hərbi rütbədən asılı olaraq, poqonlarda ulduzlarn sayı aşağıdakı kimidir:

ədliyyə general-polkovniki - 3 ulduz;

ədliyyə general-leytenantı - 2 ulduz;

ədliyyə general-mayoru - 1 ulduz;

ədliyyə polkovniki - 3 ulduz;

ədliyyə polkovnik-leytenantı - 2 ulduz;

ədliyyə mayoru - 1 ulduz;

ədliyyə kapitani - 4 ulduz;

ədliyyə baş leytenantı - 3 ulduz;

ədliyyə leytenantı - 2 ulduz.

Poqonlar üçün nəzərdə tutulan kömərciklər gödəkələr, köynəklər (yun, uzunqol və qısaqol) və səhra geyimində adi, palto, yarımpalto, plaj və pencekdə isə üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş qızıl rəngli kiçik forma düyməsi ilə düymələndir.

3. 2-ci fəsil üzrə:

3.1. adına "2" rəqəmindən əvvəl "Fəsil" sözü əlavə edilsin;

3.2. 2.1-ci maddə 3-cü maddə hesab edilsin və həmin maddədə aşağıdakı dəyişikliklər edilsin:

3.2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

"3. Prokurorluq işçilərinin geyim forması gündəlik və səhra geyim formasında ibarətdir. Gündəlik geyim formasının tərkibinə üst geyimləri (palto, gödəkə, kostyum (pencek, salvar (qadınlar üçün yubka və salvar), baş geyimləri (qış papağı, furajka (qadınlar üçün beret), ayaqqabılar (tuflı, yarımpencek), digər əşyalar (yun, uzunqol və qısaqol köynəklər, qalstuk, şorflar, salvar qayırsı, ölək və corab) daxildir.;"

3.2.2. ikinci hissənin birinci cümləsində "iki tərəfi düymələnən, qatlama yaxalılıqlı olur." sözləri "göy rəngli kəmərdən ibarət parçadan tikilir və iki tərəfi düymələnən, qatlama yaxalılıqlı olur." sözləri ilə əvəz edilsin;

3.2.3. səkkizinci hissəyə "Qadınlar üçün" sözlərindən sonra "eyni biçimli salvar və" sözləri əlavə edilsin;

3.2.4. on üçüncü hissəyə aşağıdakı redaksiya verilsin:

"Gödəkə göy rəngli sukeçirməyən parçadan tikilir. Düz siluetli, qatlanan boyuncaqol, ön hissəsində mərkəzdən dörd böyük adi düymə ilə gizli düymələnən, hər iki yanında üstü qapaqlarla örtülən fiqurlu bəsmədüyü ilə düymələnən və iki yan kəməri göy rəngli tikilən cibləri vardır. İcəri hissəsində zəncirbəndə bağlanan və açılıb çıxarılan istiləşdirilmiş astarı vardır. Astarın dörd hissəsinin hər iki yanında zəncirbəndə bağlanan daxili ciblik tikilir. Gödəkənin ön hissəsinin qolları iki tikili olmaqla uc hissədən 10 sm aralı manjetdən ibarətdir. Manjet və gödəkənin boyuncaqolunun üst hissəsi 2,5 mm enində yaşıl rəngli kəmərlə bəzənir. Gödəkənin digər fərqlənmə nişanları paltoda olan fərqlənmə nişanları ilə eynidir (şəkillər 26-1, 26-2).";

3.2.5. on doqquzuncu hissədə "plaj" sözü "gödəkə" sözü ilə əvəz edilsin;

3.2.6. on birinci-on doqquzuncu hissələr müvafiq olaraq on ikinci-iyirminci hissələr hesab edilsin və aşağıdakı məzmununda on birinci hissə əlavə edilsin:

"Yun köynək göy rənglidir, yundan toxunulur, yaxası üçbucaq şəklindədir, aşağı kənarında manjet tikilmişdir, çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Köynəyin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kömərcikləri vardır. Kömərciklər kiçik adi düymə ilə və ilgəklə düymələndir,üzərində heç bir fərqlənmə nişanı yoxdur (şəkillər 19-1, 19-2).";

3.3. 2.2-ci maddə 4-cü maddə hesab edilsin;

3.3.2.3-cü maddə 5-ci maddə hesab edilsin və həmin maddənin birinci hissəsinin üçüncü cümləsində "poqonlarla" sözü "poqon" sözü müvafiq olaraq "poqonlarla" sözü və "poqon" sözü ilə, dördüncü cümləsində "Poqonun" sözü "Poqonun" sözü ilə əvəz edilsin və həmin maddənin ikinci hissəsinə "düymələndir" sözdündən sonra ", salvar" sözü və "qış" sözdündən sonra "salvarı və" sözləri əlavə edilsin;

3.5. 2.4-cü maddə 6-cı maddə hesab edilsin;

3.6. 2.5-ci maddə 7-ci maddə hesab edilsin və həmin maddədə "qayırsı" sözü "salvar qayırsı" sözləri ilə əvəz edilsin;

3.7. 3-cü maddə 8-ci maddə hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

"8. Səhra geyim formasının tərkibinə üst geyimləri (qış gödəkəsi, yay gödəkəsi, qış salvarı, yay salvarı, səhra jileti, uzunqol və qısaqol mayka), baş geyimləri (papaq, qış və yay furajkası), ayaqqabılar (uzunboğaz çəkmə), digər əşyalar (ələk, corab, salvar qayırsı) daxildir.

Qış və yay gödəkəsi göy rəngli parçadan (qış və yay mövsümünə uyğun olaraq qalın və nazik) tikilir, qatlanan boyuncaqoludur. Gödəkələrin öz rəngində taxılıb-çıxarılan poqonlar üçün kömərcikləri vardır. Kömərciklər adi düymə və ilgəklə və yaxud bəsmədüyü ilə düymələndir. Gödəkələrin öyəinə qədər astarlıdır. Kürəyi bütövdür. Qollar ikitiklidir, dirsək hissələrinə gödəkənin öz rəngində əlavə qat tikilmişdir. Gödəkələrin içərisində bel səviyyəsindən tənzimləyici qaytan keçirilir. Qollar yarqılı və manjetlidir, öz rəngində düymə və ilgəklə düymələndir. Gödəkələr bel kəmərsiz geyinilir. Gödəkələrin yaxalığında Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşaviri üçün isə 12 mm olan palid yarpaqları ilə əhatələnmiş prokurorluğun emblemi hörülür (şəkil 125). Gödəkələrin sağ döş cibinin qapağı üzərinə üstündə prokurorluq işçisinin soyadı, initialsı və qan qrupu, sol döş cibinin qapağı üzərinə isə vəzifəsi göstərilən göy rəngli döş nişanı tikilir. Laylarında yan kəmə qapaqlı cibləri vardır (şəkillər 31-34). Qış gödəkəsinin Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri, III dərəcəli dövlət ədliyyə müşaviri üçün boz rəngli tə-

bii qaragil dərindən taxılıb-çıxarılan yaxalığı vardır (şəkillər 31-32).

Qış salvarı istiləşdirilmiş astar əlavə edilməklə göy rəngli qalın parçadan tikilir. Salvarla birlikdə biçilmiş qurşağı, üstəndən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəməri arxa və kəməri yan cibləri vardır. Qurşaqla yan tikis yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kömərcik və lovacimat gözdir-mək üçün yeddi enli halqa vardır. Salvarın miyaçası biri qurşaqla olan dörd düymə ilə düymələndir. Salvarın balaqları düz və yaxud enli elastik lentdən üzəngüli olur (şəkillər 31-32).

Yay salvarı göy rəngli nazik parçadan tikilir və astarsız olur. Yay salvarının digər göstəriciləri qış salvarı ilə eynidir.

Səhra jileti sukeçirməyən parçadan tikilir, qatlanan boyuncaqoludur. Ön hissəsi mərkəzdən zəncirbəndə bağlanılır, düz siluetli və astarlıdır. Ötəyində içəriyə tikilən iki kəməri yan cibləri vardır. Səhra jiletinin ön hissəsində sol tərəfində prokurorluğun embleminin təsviri, sağ tərəfində isə "Azərbaycan Prokurorluğu" sözləri vardır. Arxa hissəsində mərkəzdə "Azərbaycan Prokurorluğu" sözləri ilə əhatə olunan prokurorluğun embleminin təsviri və ondan 10 sm aşağıda yapışdırılma taxılıb-çıxarılan eni 10 sm, uzunluğu 14 sm olan düzbucaq formada prokurorluğun müvafiq qurumunun adı yerləşdirilir (şəkil 35).

Uzunqol və qısaqol maykalar göy rəngli pambiq parçadan tikilir. Yaxası boğaza kimidir.

Papaq Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri, II dərəcəli dövlət ədliyyə müşaviri, III dərəcəli dövlət ədliyyə müşaviri üçün boz rəngli təbii qaragil dərindən tikilir. Gündüklük bərk materialdan hazırlanır. Papaqların fərqlənmə nişanları gündəlik geyim formalarının papaqlarında olan fərqlənmə nişanları ilə rəng istisna olmaqla eynidir (şəkillər 31-32).

Qış furajkası göy rəngli parçadan hazırlanır. Üç yan, bir ön xışdəkdən, qulaqlıqdan və gündüklük hissələrdən ibarətdir. İstiləşdirilmiş astarı vardır. Gündüklük üzərinə göy rəngli parça çəkilmis bərk materialdan hazırlanır, fərqlənmə nişanları gündəlik geyim formalarının furajkalarmda olan fərqlənmə nişanları ilə rəng və qaytanlar istisna olmaqla eynidir, gündəlik geyim formalarının furajkalarmda olan qaytanların yerinə papağın ön tərəfində Həqiqi dövlət ədliyyə müşaviri, I dərəcəli dövlət ədliyyə müşaviri,II dərəcəli dövlət ədliyyə müşaviri və III dərəcəli dövlət ədliyyə müşaviri üçün palid, Baş ədliyyə müşaviri, Ədliyyə müşaviri, Kiçik ədliyyə müşaviri, I dərəcəli hüquqşünas, II dərəcəli hüquqşünas və III dərəcəli hüquqşünas üçün isə dəfnə yarpaqları qara rəngli sapla tikilir (şəkillər 33-34).

Yay furajkası göy rəngli parçadan, üç yan, bir ön xışdəkdən və gündüklük hissələrdən ibarətdir. Furajkannın ön xışdəyinin üzərində prokurorluq işçiləri üçün miyaşın edilmiş qara rəngli tikmə kokarda vardır. İki arxa xışdək furajkannın ölçüsünü tənzimləyən elastik lentlə yığılır. Gündüklük üzərinə göy rəngli parça çəkilmis bərk materialdan hazırlanır, fərqlənmə nişanları səhra geyiminin qış furajkası ilə eynidir (şəkillər 33-34).

Uzunboğaz çəkmə qara rəngdədir, dabanı və altlığı bütövdür, qəliblənmişdir, bağları vardır, burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Ələk qara rəngli dərindən hazırlanır.

Corab qara rəngdədir və uzunboğaz çəkmə ilə geyinilir. Salvar qayırsı qara rəngdədir."

3.8. 4-cü maddə 9-cu maddə hesab edilsin və aşağıdakı redaksiya verilsin:

"9. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularının geyim forması gündəlik və səhra geyim formasında ibarətdir.

Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə üst geyimləri (palto, demisezon yarımpalto, plaj, qış gödəkəsi, uzunqol (qısaqol)gödəkə, salvar, qış (yay) kostyumu (pencek, salvar (qadınlar üçün yubka və salvar), baş geyimləri (furajka (qadınlar üçün beret), papaq), ayaqqabılar (tuflı, yarımpencek (qadınlarla uzunboğaz) çəkmə), digər əşyalar (uzunqol və qısaqol köynəklər və maykalar, yun köynək, qalstuk, şorflar, salvar qayırsı, ələk, corab (qadınlar üçün bədən dərisi rəngli neyldən) və qobur) daxildir.

Palto tünd zeytun rəngli parçadan tikilir. İki tərəfi düymələnən, qatlama yaxalılıqlı, arxadan tikilsi və aşağı hissəsində bir əciç bütüklüklü, içəri tikilmiş üstü qapaqlı yan cibləri olur. Qollar ikitiklidir, kəbəli və içəridən tikiləndir. Vətinə istiləşdirilmiş astarlıdır. Astarında iki kəmə qatlıq cibi vardır. Paltonun qol bəksəsinin üstündən yaşıl rəngli mahaddən kant tikilir. Ali zabitlərin üçxalılıq qəhvəyi rəngli təbii qaragil dərindənədir. Paltonun yaxasına diametri 20 mm olan qızıl rəngli metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş hər cərgədə iki ədəd olmaqla üç cərgə düymə tikilir, düymələrdən üçü işlək, qadınları isə dekorativ olur. Palto tikilmə poqonlarla geyinilir. Paltonun çiyinlərində öz rəngində poqonların bərkidilməsi üçün kömərcikləri vardır. Kömərciklər üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş qızıl rəngli metal düymə ilə düymələndir. Paltonun hər iki yanında üstü qapaqlarla örtülən içəriyə tikilən cibləri olur, qollar iki tikili olmaqla uc hissədən 10 sm aralı manjetdən ibarətdir. Manjet və paltonun uzunqolunun üst hissəsi 2,5 mm enində yaşıl rəngli kəmərlə bəzənir. Manjetlərin hər birinə diametri 15 mm olan qızıl rəngli metaldan hazırlanmış üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş üç ədəd kiçik düymə sıra ilə tikilir. Döşəmədən paltonun öyəinəndən olma məsafə 40-42 sm-dir (şəkillər 36-38).

Ali zabitlərin paltosunun yaxalığına üst hissəsinə eni 12 mm olan palid yarpaqları ilə əhatələnmiş prokurorluğun emblemi hörülür. Paltonun qollarındakı manjetlərin altında, daha aşağı 6 mm məsafədə eni 12 mm olan qızıl rəngli palid yarpaqları hörülür (şəkil 36).

Baş və kiçik zabitlərin paltosunun yaxalıklarının üst hissəsinə qızıl rəngli metaldan hazırlanmış prokurorluğun emblemi bərkidilir (şəkillər 37-38).

Demisezon yarımpalto (ali zabitlər üçün)qəhvəyi rəngli təbii qaragil boyuncaqol) tünd zeytun rəngli parçadan tikilir və öyəyi didən 5 sm yuxardır. Yarımpaltonun digər göstəriciləri və fərqlənmə nişanları palto ilə eynidir (şəkillər 39-41).

Plaj tünd zeytun rəngli parçadan paltos formasında tikilir. Plajın bədən bağlanan, eni 50 mm olan kəməri olur. Plajın digər göstəriciləri və fərqlənmə nişanları palto ilə ali zabitlərdə yaxalılıq istisna olmaqla) eynidir (şəkillər 42-44).


Qadınlar üçün palto, yarımpalto və plaj eymibicimli olur, lakin sol tərəfə düymələndir (şəkillər 45-53).

Qış gödəkəsi tünd zeytun rəngli parçadan tikilir, bərkilən ortadan görünməyən zəncirbənd və altı bəsmə düymələrlə bağlanır. Ali zabitlər üçün qəhvəyi rəngli təbii qaragil, digər zabitlər üçün isə sını xəzdən olan taxılıb çıxarılan boyuncaqoludur. Laylarında yan kəmə qapaqlı cibləri vardır, kürəyi bütövdür, düz siluetlidir, qollar ikitiklidir. Gödəkə ali zabitlərin üçün tikilmə, digər zabitlər üçün taxılıb-çıxarılan poqonlarla geyinilir. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqon-

lar üçün kömərcikləri vardır. Gödəkənin taxılıb-çıxarılan sını xəzdən istiləşdirilmiş astarı vardır (şəkillər 54-59).

Qış (yay) kostyumunun pencyoyi tünd zeytun rəngli parçadan (qış və yay mövsümünə uyğun olaraq qalın və nazik) tikilir, iki tərəfi düymələnən, qatlama yaxalılıqlı olur. Pencek ötəyindəkə astarlıdır, hər cərgədə iki ədəd olmaqla üç cərgə, diametri 20 mm olan qızıl rəngli metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş düymələrlə tikilir və aşağı iki cərgə düymələrdən ikisi işlək, qalanları isə dekorativ olur. Pencyoyin hər iki yanında üstü qapaqlarla örtülən içəriyə tikilən cibləri, sol döş hissədə qapaqsız içəriyə tikilən cibi olur, qollar iki tikili olmaqla uc hissədən 10 sm aralı manjetdən ibarətdir. Manjet və pencyoyin yaxalığının üst hissəsi 2,5 mm enində yaşıl rəngli kəmərlə bəzənir. Manjetlərin hər birinə diametri 15 mm olan qızıl rəngli metaldan hazırlanmış üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş üç ədəd düymə sıra ilə tikilir. Pencyoyin arxa hissəsində iki (sağ və sol) tərəfdən bütüklü ilə tamamlanan tikis vardır.Pencyoyin çiyinlərində həmin parçadan tikilmiş, poqonların bərkidilməsi üçün kömərciklər vardır. Kömərciklər qızıl rəngli kiçik düymələr ilə düymələndir. Kişilərdə pencek sağ, qadınlarda isə sol tərəfə düymələndir (şəkillər 60-65).

Ali zabitlərin pencyoyinin və gödəkələrinin yaxalıklarının üst hissəsinə eni12 mm olan palid yarpaqları ilə əhatələnmiş prokurorluğun



Heydər Əliyev İli 2023

Təntənəli gecə Ulu Öndərin 100 illik yubileyinə həsr edilmişdir



Rusiyanın Novosibirsk şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğunun və UNESCO

üzvü Azərbaycan milli komissiyasının təşkilatçılığı ilə Arnold Kats adına Novosibirsk Dövlət Konsert Salonunda keçirilən gecədə Novosibirsk Qanunvericilik Məclisinin, şəhər meriyasının, ictimaiyyətin, diasporun nümayəndələri iştirak ediblər.

Konsert salonunun foyesində Ulu Öndər Heydər Əliyevin Rusiyanın görkəmli şəxsiyyətləri, Baykal-Amur Magistralının tikintisində iştirak edən inşaatçılar ilə görüşlərini əks etdirən fotosərgi təşkil olunub.

Tədbirin əvvəlində "Heydər Əliyev-Rusiya baxış" filmi nümayiş etdirilib.

Gecəni açan Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaradılması və inkişafında, Azərbaycan-Rusiya strateji əməkdaşlıq münasibətlərinin formalaşmasında müstəsna xidmətlərindən danışıb. Ş.Mustafayev Ulu Öndərin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə rəhbərlik etdiyi sahələrin inkişafına verdiyi töhfələrdən söz açıb.

Rusiya Xarici İşlər Nazirliyinin Sibir Federal Dairəsindəki nümayəndəliyinin rəhbəri Nikolay Afo-



anasov çıxışında bildirib ki, Rusiya ilə Azərbaycanı ümumi tarix, sıx humanitar və iqtisadi əlaqələr, on əsası isə dostluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli şəxsiyyətlər birləşdirir. Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. "Heydər Əliyev Rusiya ilə münasibətlərə xüsusi önəm verirdi. Azərbaycanın milli maraqlarının qorunmasına yönəlmiş bu yanaşmaya o, ömrünün sonunadək sadıq qaldı. Ölkəmizdə hərtərəfli strateji tərəfdaşlığın formalaşmasında Heydər Əliyevin xidmətləri böyükdür", - deyə o bildirib.

Diplomat Ulu Öndər Heydər Əliyevin irsinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayaraq deyib: "Məhz buna görə biz gələcəyə nikbinliklə baxırıq və əminik ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da xalqlarımızın rifahı namünə uğurla inkişaf edəcək".

Novosibirsk vilayəti Qanunvericilik Məclisi sədrinin müavini Mayis Məmmədov vilayət Qanunvericilik Məclisinin sədri Andrey Şimkinin salamlarını və təbriklərini mərasim iştirakçılarına çatdırıb. "Bu günlər təkcə Azərbaycanda deyil, Rusiyanın iri şəhərlərində də Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə

qeyd olunur. Sibirin paytaxtı sayılan Novosibirsk də istisna deyil. Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında qarşılıqlı etimada söykənən münasibətlər ölkəmizdə dostluq əlaqələrinin möhkəm təməlini qoyub. Rusiyada yaşayan Azərbaycanlılar, eləcə də Azərbaycanda yaşayan

ruslar cəmiyyətinin fəal üzvləridir və bu, ilk növbədə Heydər Əliyevin mərasim iştirakçılarına çatdırıb. Bizim vəzifəmiz bu dostluq əlaqələrini qoruyub saxlamaq və inkişaf etdirməkdir", - deyə Mayis Məmmədov vurğulayıb.

Novosibirsk şəhər merinin müavini Gennadi Zaxarov mer Anatoli Lokotun salamlarını və təbriklərini mərasim iştirakçılarına çatdırıb. O qeyd edib ki, Azərbaycanın və keçmiş SSRİ-nin görkəmli dövlət xadimi Heydər Əliyevin Rusiya ilə əlaqələrin inkişafında böyük xidmətləri böyükdür", - deyə G.Zaxarov bildirib.

Təntənəli gecə "Bakı virtuozları" kamera orkestrinin ifasında Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət konsertlə davam edib. Konsert boyu səhnədə qarşıdurulmuş ekranda Ulu Öndərlə bağlı sənədli kadrlar, böyük Liderin Azərbaycan mədəniyyət və incəsənət xadimləri, o cümlədən Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov ilə görüşlərini əks etdirən görüntülər nümayiş olunub.

Kuba radiosunda Ulu Öndərin həyat və yaradıcılığında danışılıb

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev Kubanın geniş dinləyici kütləsinə malik "Habana Radio" radiosunun "Yaşadığımız dünya" proqramında "Heydər Əliyev İli" ilə bağlı müsahibəsi yayımlanıb.

TRABAJADORES

Comunicado de Prensa: "Habana Radio" en el marco del programa "Vivimos en el mundo" (Hoy) sobre el tema "El año de Heydar Aliyev".

El día 10 de mayo del 2023, el periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

El periodista cubano Arsenio Rodríguez en una entrevista con el Embajador de la República de Azerbaiyán en La Habana, Ruslan Rzayev, habló sobre el Año de Heydar Aliyev.

HDQ-də Ulu Öndərin 100 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin rəsmilərinin, HDQ şəxsi heyətinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin abidəsi qarşısına qizilgüllər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdcüsü polkovnik Abdulla Qurbanı təntənəli mərasim iştirakçılarına salamlayaraq bildirib ki, ölkəmizin hər yərində olduğu kimi, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən silsilə tədbirlər həyata keçirilib. Ulu Öndərin mənalı ömür yolu dərindən öyrənilir, zəngin irsi geniş təbliğ olunur və Azərbaycan Ordusunun şəxsi heyəti Heydər Əliyevin ideyalarına gələcəkdə də sədaqət nümayiş etdirəcəklərini, Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bircə qizilgüllük süket elan edilib, Dövlət himni ifa olunub.

Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhən Bəkirov geniş məruzə ilə çıxış edib.

Komandan Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, hər bir azərbaycanlı üçün vətənpərvərlik nümunəsinin rəmzinə çevrilmiş Ümummilli Liderin ömür yolundan, müstəsna xidmətlərindən danışıb.

Diqqətə çatdırılıb ki, müasir müstəqil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Bu ordunu isə Ulu Öndərin özü qədər inan-

dığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib ordu səviyyəsinə yüksəltmişdir.

Son 20 il ərzində ordumuzun maddi-texniki bazası daha da möhkəmlənmiş, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həll edilir, müasir silahlar, hərbi texnika alınır, yüksəkixisaslı peşəkar hərbçilər yetişdirilir. Bütün bunların nəticəsində 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında "Günnüt zəfəri" ilə hərbi tariximizə parlaq səhifələr yazılıb, Tovuz döyüşləri zamanı düşmən tərxiatlarının qarşısı qətiyyətlə alınıb.

Komandan böyük ictimaiyyət hissi ilə bildirib ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində olduğu kimi, HDQ-nin şəxsi heyəti də Ulu Öndərin 100 illiyini Vətən müharibəsində qazanılan böyük Zəfərin yaratdığı Qələbə əhvali-ruhiyyəsi ilə qarşılayır.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələrindən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, "Zəfər" ordenli general-mayor Anar Kərimov, Vətən Müharibəsi Qəhrəmanı Nizami Məvlanov, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru, birinci dərəcəli kapitan Nurulla Əliyev, Respublika Veteranlar Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru ehtiyatda olan polkovnik Cəmil Xəlilov, Əməkdar jurnalist, professor, siyasi elmlər doktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyev haqqında ən səmimi sözlərini deyib, xatirələrini söyləyiblər.

Bakı Bələdiyyə Teatrı və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə Abdulla Qurbanın "Xilaskar" poeması əsasında hazırlanmış və vizual görüntülərlə müşayiət olunan ədəbi-musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda bir qrup incəsənət nümayəndəsi "Heydər Əliyev İli" çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə HDQ komandanlığı adından fəxri forman və qiymətli hədiyyələrə mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.

Ulu Öndər Heydər Əliyevin neft strategiyası Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin qarantıdır



Mayın 6-da Gürcüstanın Bolnisi rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsinə bir dəqiqəlik sükutla yad olunub.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin sədri Rezo Həsənov tədbiri açaraq Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu ilin "Heydər Əliyev İli" elan edildiyini bildirib, bununla əlaqədar dünyanın hər yerində olduğu kimi, Gürcüstanda da silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu tədbir çərçivəsində, eyni zamanda, Həsən Əliyev adına Coğrafiya

İnstitutunun əməkdaşı, "Soydaş" İctimai Birliyinin sədri Kamran Ramazanlının müəllifi olduğu "Heydər Əliyevin Enerji Strategiyası və Gürcüstan" kitabının təqdimatı keçirilib.

K.Ramazanlının çıxışında Ümummilli Liderin enerji siyasəti, xüsusilə neft strategiyası barədə ətraflı məlumat verib. Bildirib ki, Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirib. "Məhz Ümummilli Liderin rəhbərliyi və təşəbbüsü

ilə buradakı soydaşlarımızın sosial rifah halının yaxşılaşması istiqamətində mühüm addımlar atılıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan ərazisindən keçməsi də Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir", - deyə o qeyd edib.

Sonra Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov, Azərbaycan səfirliyinin müşaviri Sərxan İsmayilov, Gürcüstan parlamentinin sab

Hayastanın gələcək mövcudluğu sülhdən keçir



Azərbaycan və Hayastan xarici işlər nazirlərinin mayın 1-4-də ABŞ-nin Virjiniya ştatının Arlington şəhərində keçirdiyi danışıqlarda sülh sazişi layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilmiş, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalıb. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.



Hayastan arasında sülhün əldə edilməsində, ən əsası isə Türkiyə ilə əlaqələrin normallaşmasında maraqlıdır. İlk növbədə ona görə ki, belə olan halda Rusiyanın Hayastana hərbi baza saxlamaq zərurəti aradan qalxır. Amma eyni əminliklə söyləmək olmaz ki, ABŞ-nin indiki administrasiyası da Qarabağda gərginliyin tam aradan qalxmasını istəyir. Əgər istəsəydi, yeni Təhlükəsizlik Strategiyasında Ukrayna və Gürcüstanla yanaşı, Azərbaycanın da ərazi bütövlüyünün təşviqi əksini tapardı".

Sahib Aliyev fikrincə, bunun səbəblərindən biri də odur ki, Qərbi hələ də Qarabağda hərbi kontingenti olan Rusiya ilə Azərbaycan və Türkiyəni üz-üzə gətirmək niyyətindədir: "Ona görə də Hayastan ordusunun Azərbaycan torpağındakı tör-töküntüsünün Rusiyanın proksisi funksiyasını yerinə yetirdiklərini bildikləri halda belə bunun əleyhinə çıxırlar. Həmçinin onlar nə vaxtsa Xankəndidə öz qüvvələrinin yerləşdirərək bundan Azərbaycanı qoruyub saxlamaq üçün addımlar atırlar".

Sahib Aliyev vurğulayıb ki, danışıqların əsas məqsədinin bütün torpaqlarımız üzərində suverenliyimizi Hayastana təsdiqləmək və "dost"larına həzm etdirmək olduğu nəzərə alsaq, deməli, bu istiqamətdə ən önəmli addımlar danışıqların getdiyi Arlingtonda deyil, Qarabağ və Şərqi Zəngəzurdadır. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd, Füzuliyə səfərləri zamanı həmin rayonlarda bir neçə yeni kondin, yaşayış məhəllələsinin, müxtəlif təyinatlı obyektlərin təməlinin qoyulması torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi daha da möhkəmləndirir. İndi Qarabağ və Şərqi Zəngəzurdadır təkcə onları "ağıllı səhər və kəndlər" yox, həm də belə demək mümkündürsə, ağıllı və əbədi suverenlik tikilir.

Deputat həmçinin qeyd edib ki, bu "tikinti"lərin təməlini İkinci Qarabağ savaşında "dəmir yumruğu"na döndürən əllər qoyub: "Şükürlər olsun ki, burada bizim heç bir "moderator"a, yaxud da "moramlı"ya ehtiyacımız yoxdur və ona görə də məqsədimizə doğru irəliləyirik".

Nəzir QARDAŞXANOVA,
"Azərbaycan"

Qərəzli, riyakar, erməniperəst siyasət

Fransanın beynəlxalq hüquqa zidd davranışları davam edir

Laçın yolunun başlanğıcında, Ermənistanla şərti sərəhdə Azərbaycanın sərəhd-buraxılış məntəqəsini qurması, təbii ki, Cənubi Qafqazda təhlükəsizliyin və sülhün bərqərar edilməsində maraqlı olmayan qüvvələrin narazılığı ilə qarşılandı.

Amma hər kəsə aydındır ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində, öz suveren ərazilərində sərəhd-buraxılış məntəqəsini haqlı olaraq qurub. Çünki Vətən müharibəsindən sonra üçtərəfli Bəyanatın şərtlərindən irəli gələrək özünə gətirdiyi öhdəlikləri yerinə yetirməyən Hayastan Laçın-Xankəndi yolundan moramına uyğun istifadə etmirdi. Rusiya sülhməramlılarının dəstəyi ilə Qarabağa silah-sursat, mina, terrorçu qüvvələr daşıyırdı.

Ketrin Kolonnadan azərbaycanlıların hüquqlarına növbəti hörmətsizlik

Daim birtərəfli mövqe nümayiş etdirən, işğalçı dövləti dəstəkləyən Fransanın da sərəhd-buraxılış məntəqəsinin qurulmasında narahatlığı gözlənilən idi. Məntəqənin qurulmasından sonra Cənubi Qafqaza səfər edən Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilk olaraq Azərbaycana gələrək Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü.

Daha sonra Ermənistanla səfər edən fransalı nazir orada çıxışı ilə həmişə olduğu kimi, ölkəmizə qarşı əsassız, qərəzli mövqe tutması ilə yadda qaldı. Ketrin Kolonna İrəvanda keçirdiyi görüşlərdə Laçın yolundakı vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılacaq addımlar barədə müzakirələr apararaq sonda birtərəfli, Ermənistanla dəstək ifadə edən çıxışları ilə Fransanın qərəzli mövqeyini ortaya qoydu. İşğalçı dövləti dəstəkləməsi əzmiyyətini Azərbaycanın Laçın yolunda sərəhd-buraxılış məntəqəsi təsis etməsinə də müdaxilə edərək bizim daxili işlərimizə qarşımağa cəhd etdi. Eyni zamanda ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanatlar verdi.

Uzun illər ərzində Fransanın hansı mövqedən çıxış etdiyini, riyakar siyasətini dəyişmədiyini, hətta Vətən müharibəsindəki qələbəmizdən sonra ölkəmizə qarşı kampaniyalarda baş rol oynadığını, Ermənistanın havadarına çevrildiyini görmüşük. Son olaraq Ketrin Kolonna "France Inter" ictimai radio kanalına verdiyi müsahibədə yenidən Azərbaycana qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirdiyinin şahidi olduq. O, Qarabağ bölgəsini "Dağlıq Qarabağ" şəklində Azərbaycanın daxilində "anklav" adlandıraraq, bununla Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədəki kütləvi etnik təmizlənməyə mürəz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlik edib.

Beynəlxalq hüquqdan dəm vuraraq Avropa ölkəsi unudur ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir. Buna baxmayaraq, K.Kolonna bir daha Laçın sərəhd-buraxılış məntəqəsinin yolu blokada saxladığını iddia edərək, yolun açılmasını tələb edib. Amma Azərbaycan dövlətlərlə bəyan edib ki, heç kimin bizim daxili işlərimizə qarşımağa haqqı yoxdur və öz sərhədlərimizin mühafizəsini və bu sərhədlərdən keçədi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir. Bu cür ittihamları, təhlükəsizliyə və sabitliyə xidmət etməyən təhriki fikirləri ilə Fransa regionda sülhün yaranmasında maraqlı olmadığını sübut edir.

Fransa davranışlarını dəyişməlidir

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın "France Inter" ictimai radio kanalına müsahibəsi beynəlxalq hüquq prinsiplərinə, Azərbaycan dövlətinin suverenliyinə və on milyonluq Azərbaycan vətəndaşına açıq hörmətsizlikdir.

Deputatın sözlərinə görə, 1933-cü il Montevideo Konvensiyasına əsasən, dövlətin 4 əsas elementi müəyyən edilmişdir, bunlardan biri dövlət



tin ərazi bütövlüyü ilə bağlıdır. Həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il Yekun aktı ilə sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindən hesab edilir. Eləcə də Konstitusiyamızın 11-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Bəhruz Məhərrəmov bildirib ki, bu hüquqi imperativlər fonunda BMT TŞ-nin daimi üzvü olan Fransanın xarici işlər nazirinin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisini "anklav" adlandırması açıq təəcübdür və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulmasıdır: "Digər tərəfdən, nazir Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış formada, artıq 30 ildir mövcud olmayan "Dağlıq Qarabağ" şəklində Azərbaycanın daxilində "anklav" adlandırması BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən 1986-cı ildən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş "uti possidetis" prinsipinin kobud pozuntusudur. Bu prinsipin məzhi ondan ibarətdir ki, müstəmləkə və ya federasiya subyektlərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur. Bildiyiniz kimi, SSRİ dağıldıqdan sonra qəbul edilmiş Alma-Ata bəyannaməsi ilə müttəfiq dövlətlər ittifaqı daxilində sərhədlərin qarşılıqlı olaraq qəbul edilə bilər. Ötən ilin oktyabrında Ermənistanın baş naziri özü də Alma-Ata bəyannaməsinə istinad edərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bütün bunların fonunda indi Ketrin Kolonnanın

Azərbaycanla bağlı onun hələ SSRİ dövründə malik olduğu və hətta Ermənistanın özünün tanıdığı ərazisinin bütövlüyünə istənilən iddia və ya qəsd "uti possidetis" prinsipinə tamamilə ziddir".

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq dəfələrlə bəyan edib ki, Qarabağ və orada yaşayan erməni-ossilli sakinlərin taleyi bizim daxili işimizdir. Həmçinin Laçın və Xankəndi, eyni zamanda onlar arasında ki yol Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazisidir. Digər dövlətlə sərhəddə, indiki halda Ermənistanla şərti sərəhd-buraxılış məntəqəsi təsis etmək Azərbaycanın suveren hüququdur. Belə bir situasiyada Fransanın hökumət rəsmisinin mövcud olmayan "Dağlıq Qarabağ" anlayışından istifadə etməsi, habelə Laçın-Xankəndi yolunda sərəhd-buraxılış məntəqəsinin qurulmasına etirazını bildirməsi beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi ilə müəyyən edilmiş "dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq" və "dövlətlərin suveren bərabərliyi" prinsiplərinin pozuntusudur.

"Fransa həmçinin heç bir əsas olmadan Laçın yolunun blokada olduğunu iddia edərək bölgədə situasiyanı sünü şəkildə gərginləşdirərək BMT-nin məqsəd və prinsiplərinə, konkret olaraq təşkilatın Nizamnaməsinin birinci maddəsinin birinci bəndinə zidd formada davranır. Daha aydın şəkildə desək, Fransa dövləti bu gün Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhd yaradır. Əlbəttə, BMT TŞ-nin daimi üzvünün bu davranışları özlüyündə yolverilməzdir bu mütəqə əzmiyyətə və qərəzli davranışlara Parisin davranışları pislənməlidir", - deyərək deputat əlavə edib.

Bəhruz Məhərrəmov hesab edir ki, lokal müstəviyə gəlincə, təbii olaraq, Fransa regionda bəyanatları daha irəliyə getmək gücündə və imkanında deyil. Prezident İlham Əliyev Parisi məhz bu tip təhriki, təəcüblü və qərəzli davranışlara görə 3 ilə yaxındır ki, regiondan təcrid edib. Fransa faktiki olaraq Cənubi Qafqazda yoxdur və davranışlarını dəyişməyə qəddər də bölgədə mövcudluğu mümkün deyil.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

XİN fransalı nazirin Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib



"Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq "Dağlıq Qarabağ" şəklində Azərbaycanın daxilində "anklav" adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədəki kütləvi etnik təmizlənməyə mürəz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir".

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın "France Inter" ictimai radio kanalına verdiyi müsahibədə Azərbaycanı qoruyub saxlamaq üçün addımlar atırlar".

"Fransa nazirinin bir daha xatırlatmaq istədik ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir. Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərinin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın" sərəhd-buraxılış məntəqəsinin guya yolu blokada saxladığı barədə Fransanın rəhbərliyinin heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçədi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir. Fransa tərəfi sülh və sabitliyə xidmət etməyən bu kimi təhriki və təxribatçı fikirlərə son qoymalıdır", - deyərək Ayxan Hacızadə əlavə edib.

Ermənistan Şuşa konfransında verilən mesajlardan doğru nəticə çıxarmalıdır

"Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri eyni zamanda regionun siyasi mərkəzində vacib tədbirlərə evsahibliyi edən mərkəzə çevrilməkdədir. İşğaldan azad edildikdən sonra bir neçə mühüm siyasi görüşlərin keçirildiyi bu şəhərdə növbəti tədbir "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans oldu. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və konfrans eyni zamanda Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradıldığı və ABŞ-də sülh sazişi ilə bağlı görüşlərin keçirildiyi tarixə təsadüf edirdi. Qeyd olunan aspektləri nəzərə alsaq, Prezident İlham Əliyevin mövcud situasiyaya yönəlik açıqlamaları gözlənilən idi. Ermənistan Şuşa konfransında verilən mesajlardan doğru nəticə çıxarmalıdır".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, Prezidentin konfransda regionda davamlı sülhün yaradılması üçün çağırışları və xüsusən mövcud realiaqları diqqətə çatdırması Ermənistan rəhbərliyi, eyni zamanda sülh sazişinin əldə olunmasına çağırış beynəlxalq aktorlar tərəfindən diqqətlə təhlil edilməlidir.



Azərbaycan sülhün bərqərar olmasına töhfə verən fəaliyyətlərə başlı humanizim nümayiş etdirə bilər və dövlətimiz bu istiqamətdə hər zaman addımlar atıb.

"Konfransda dövlətimizin başçısı çox aydın ifadə etdi ki, sülhün olması üçün Ermənistanın da istəyi vacibdir. Sülhün əldə olunmasının vacibliyinə diqqət çəkən Prezident xüsusi qeyd etdi ki, sülh sazişi imzalanmasa, "Bu, nə Ermənistan, nə də region üçün yaxşı ol

mayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq". Bəli, Azərbaycan müharibədən sonra nə qədər çətin olsa da, Ermənistanla qonşuluq məsələsində yeni səhifə açmaq istəyir, yeni regional iqtisadi layihələrin icrasına başlamaq istəyir. Ötən 30 illik tarix düşdü ki, Azərbaycanın 20 faiz ərazisini işğal edən dövrə belə Ermənistan siyasi və iqtisadi uğura imza atıb, bütün regional layihələrdən kənar qaldı. Sülh olmayacağına, Azərbaycanın bu siyasəti davam etdirmək məcburiyyətindədir. Ermənistan onu da anlamalıdır ki, bəzi dövlətlərin təhriki ilə sülh prosesini uzatmaqla imitasiya etmək özünü onsuz da ağır sosial-iqtisadi vəziyyətini daha ağırlaşdıracaq", - deyərək Cəsarət Hüseynzadə qeyd edib.

İctimai Birliyin sədri deyib ki, Şuşa konfransında müxtəlif suallar ətrafında çıxışında Prezident İlham Əliyev Azərbaycanın ötən dövrdə əldə etdiyi uğurları, gələcək üçün planları və eyni zamanda postmüharibə dövrü üçün vizyonunu təqdim etdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktarlardan biri olan Azərbaycanın baxımdan da yeni siyasi imkanlar qazanıb. Azərbaycan bu imkanları regionda sülhün bərqərar olmasına, regional iqtisadi inkişafın təmininə yönəltmək istəyir.

Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir



Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün hərbi hissələri və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi hissələrdə əvvəlcə şəxsi heyətlə nümunəvi dərslər keçiriləcək mövsümi xidmət qaydaları izah ediləcək.


Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin yay mövsümündə fəasiləz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq

sürtkü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin ediləcək.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikalara planlı şəkildə mövsümi qulluq göstərilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır. Həmçinin şəxsi heyətə yay şəraitində texnikanın istismarını qaydaları və təhlükəsizlik tələbləri çatdırılır.

Qeyd edək ki, silah və texnikanın yay dövründə fəasiləz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq





Orta dəhlizdən Zəngəzura, Xəzərdən Avropaya

İlham Əliyevin global təşəbbüsləri ilə Avrasiyada yeni nəqliyyat və ticarət körpüləri yaradılır

İkinci Qarabağ müharibəsində öldürülmüş böyük zəfərdən sonra yaranmış yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) fəaliyyətinə mühüm töhfə verməkdir. Son illərdə beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında aktiv rol oynayan Azərbaycan bu istiqamətdə özünə yeni vəzifələri qətiyyətlə həyata keçirir.

Prezident İlham Əliyevin global təşəbbüsləri ilə Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və ticarət körpüləri yaradır. "Şərqi-Qərbi", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal aktorlarından biri kimi Azərbaycan Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) fəaliyyətinə daha səmərəli və etibarlı marşrut olması üçün çox müvafiq təkliflər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır.

Orta dəhliz - böyük İpək yolu bərpa olunur

Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqi daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısa və demir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O həmçinin keçirdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır. Bu dəhliz həm də tarixi İpək yolunun yenidən canlandırılmasını şərtləndirir.

Orta dəhliz vasitəsilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyəyə və daha sonra Avropaya daşınacaq. Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (AB) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı daha da artırır. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərbi və Şərqi arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatırı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Azərbaycan Orta dəhliz reallaşması üçün çox mühüm addımlar atmaqdadır. Bunu Prezident İlham Əliyev xarici ölkələrə səfərləri və iştirak etdiyi beynəlxalq konfranslarda da bəyan edib. Mayın 3-də ADA Universitetinin təşkilatlığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dördüncü beynəlxalq konfransda İlham Əliyev bir daha bu mövzuya toxunaraq Azərbaycanın Orta dəhlizə böyük əhəmiyyət verdiyini vurğulayıb. Prezident bu layihənin daim dəstəkləndiyini və onun nəhəng potensialının mövcud olduğunu deyərək

bildirdi ki, tərəfdaşlar yalnız yük daşımaları üçün tranzit marşrutu olmalı, bu imkandan istifadə edərək, marşrutboyu biznes fəaliyyətinə stimullaşdırılmalıdır. Yəni Orta dəhliz tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir.

İlham Əliyev bu istiqamətdə Azərbaycanın dəniz limanına yaxın ərazidə yaratdığı Ölet Azad Ticarət Zonasının fəaliyyətini də dəyərləndirib. Bu zonanın da, əlbəttə ki, fəaliyyətinin böyük gözlənti var. Çünki zonanın güclü qanunvericilik bazası var, qaydalar investorlar üçün cəlbəedici: "İlkin infrastruktur hazırda yaradılır. Biz bundan istifadə edərək, yeni istehsal sahələri və yeni biznes imkanları yaratmaq istəyirik. Azərbaycanda yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, bizim bütün maliyyə sistemimizin şəffaflığı istiqamətində həyata keçirilən islahatlar hesab etdim ki, böyük potensial var. Bundan əlavə, coğrafi yerləşmədir. Dediym kimi, Azərbaycan təkcə "Şərqi-Qərbi" deyil, "Şimal-Cənub" dəhlizlərinin tərkib hissəsi olmaqla yanaşı, bütün nəqliyyat imkanlarımız var, infrastruktur tam müasirləşdirilib. Yeni potensial böyükdür. Yenə də deyirəm, bu imkanlara daha geniş baxılmalıdır. Sadəcə tranzit ölkəsi olmaq kifayət deyil".

Zəngəzur dəhlizi həm "Bir kəmər, bir yol", həm də "Şimal-Cənub" dəhlizinin tərkib hissəsi ola bilər

Sözü imzası qədər keçərlili olan İlham Əliyev yaxın zamanlarda reallaşdırılacaq Zəngəzur dəhlizinin imkanlarından da söz açaraq bildirdi ki, bu dəhliz Asiyadan Avropaya malların, yüklərin daşınmasında ən əlverişli nəqliyyat marşrutu olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna böyük töhfə verə bilər.

Hazırda böyük İpək yolunun yenidən bərpası istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsi olaraq Çin, Qırğızıstan və Özbəkistan arasında demir yolu əlaqəsi yaradılır. Zəngəzur dəhlizi isə həmin marşrutun davamı, "Bir kəmər, bir yol" layihəsinin və ya "Şimal-Cənub" dəhlizinin tərkib hissəsi ola bilər. Naxçıvan ərazisindən İranın demir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər.

Göründüyü kimi, Zəngəzur dəhlizinin global səviyyədə əhəmiyyəti var. İlham Əliyev bu səbəbdən də Azərbaycanın daha böyük həcmdə yüklərin olmasını gözlədiyini deyərək qeyd edib ki, marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır.

Prezident bu layihənin davamı kimi Azərbaycanın çəkdiyi demiryolu xəttinin də əhəmiyyətini dəyərləndirib: "Bizə gəlirdi, biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra

satılır, Füzulidən Zəngilana və demək olar ki, Ermənistanla sərhədə qədər uzanan demir yolunun inşasını gözləyirik. Ermənistan ərazisindən keçən 40 kilometrə bir az artıq olan demir yolu xətti inşa edilə, bu, beynəlxalq layihə olacaq".

Əgər Ermənistan öz köhnə ənənəsinə sadiq qalaraq layihə qarşısında sənə maneələr yaradaqsa, onlar bundan yalnız uduzacaqlar. Çünki bu gün Azərbaycanın Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur. Hayastanın layihədən imtinası yalnız özünə böyük zərba vurmaya bərabərdir.

Hazırda isə əsas məsələ dəhlizin quru yollarının açılışına istiqamətlənib. Bu istiqamətdə 2 layihə reallaşdırılır - Horadiz-Zəngilan-Ağbend demir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbend avtomobil yolu.

Horadiz-Zəngilan-Ağbend demir yolu xətti bu il, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbend avtomobil yolu isə 2024-cü ildə istifadəyə veriləcək.

2021-ci il fevralın 14-də İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birini - Horadiz-Zəngilan-Ağbend demir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyənətının müddəalarına sadiqliyini bir daha göstərmiş oldu. Horadiz-Zəngilan-Ağbend demir yolu xətti Zəngəzur dəhlizinin bir parçasıdır. Demir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 4 yolüstü mühəndis qurğusundan tikintisi planlaşdırılır. Artıq onların böyük əksəriyyəti reallaşmışdır.

Ümumiyyətlə, bu demir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturunu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa demir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Bu dəhlizin açılması ilə eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa demir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər.

Zəngəzur dəhlizi ilə həm də Avropa enerji ixrac edilməsi nəzərdə tutulur. 330 kV-luq Ağcabədi yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmədədir.

Ən önəmli isə, bu demir yolu xətti gələcəkdə Azərbaycanı keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

2021-ci il oktyabr ayının 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin birgə təməlini qoyduqları, Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbend avtomobil yolunun da tikintisi davam etdirilir. Uzunluğu 123,8 km olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat-logistika mərkəzinə çevirəcək

Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə, Asiya ilə Avropanı birləşdirən "Şərqi-Qərbi" nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək Azərbaycan Avropa iqtisadi halqasını Asiya ilə birləşdirən yeni bir nöqtədir.

Bu dəhliz həmçinin qarşı Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar taniyacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, iktisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Azərbaycanın Orta dəhlizə verəcəyi töhfələrdən biri də Bakı-Tbilisi-Qars demir yolu xəttinin uzadılmasıdır.

İlham Əliyev hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib. Hazırda Azərbaycan bu məsələnin həlli üçün əlavə vasitələr axtırır: "Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gündən etibarən maksimum bir il ərzində biz buna nail olacağıq. Eyni zamanda biz Gürcüstanın mövcud və planlaşdırılan dəniz limanlarının potensialı baxımından gələcək əməkdaşlığı fəal şəkildə qiymətləndiririk. Mən müəyyən nəticələrin əldə edilməsini qabaqlamaq istəməzdim. Biz böyük potensialı ciddi şəkildə görürük və qiymətləndiririk, çünki Orta dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınıni öcədən görə bilirik. Reallıq belədir".

Göründüyü kimi, regionun inkişafı, təhlükəsizliyin təmin olunması istiqamətində işlər görən, təşəbbüslərlə çıxış edən Azərbaycan Orta dəhlizinin imkanlarını genişləndirəcək, Zəngəzur dəhlizinin açılması ilə həm də bölgənin nəqliyyat mərkəzinə çevriləcək.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

"907" ni dəf edən "44"

Antiazərbaycançı şəbəkənin avantürasını tarixi zəfər sıradan çıxardı

Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda Prezident İlham Əliyev Azərbaycana edilən haqsızlıqlar barədə fikirlərini bölüşdü. Dövlət başçısı bu xüsusda ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı"na qəbul edilən 907-ci düzəlişi də xatırladı. Bu hadisə vaxtilə ABŞ-də Azərbaycana qarşı olan ən böyük siyasi ədalətsizlik idi.

Tarixi ədalətsizlik

1992-ci ildə ABŞ Konqresi müstəqilliyini qazanmış keçmiş sovet respublikalarına dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımını tənzimləyən "Azadlığa Dəstək Aktı" adlı qanun qəbul edib. Həmin il bu qanuna erməni lobbisinin təsiri və senator Con Kerri və konqresmen Ueyn Ouensin təşəbbüsü ilə 907-ci bəlməsinə edilən düzəliş əsasında, ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsi qadağan olunmuşdu.

O zaman müstəqilliyini yeni əldə etmiş Azərbaycan 907-ci düzəliş kimi bir sanksiya ilə ABŞ tərəfindən birbaşa maliyyə dəstəyindən məhrum olmuşdu. Bu düzəliş işğala məruz qalmış ölkəmizin haqlı mövqeyinin tapdalanması idi. 907-ci düzəlişin müəllifləri iddia edirdilər ki, guya Azərbaycan Dağlıq Qarabağ işğal edir, Ermənistan qarşı blokada həyata keçirir.

Lakin bu düzəlişin qəbuluna qədər Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etmişdi. Belə ki, buna qədər Şuşa və Laçın ermənilər tərəfindən işğal olunmuşdu. Həmçinin Xocahda, Qaradağlıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırım cinayətləri həyata keçirilmişdi. 1992-ci ilin oktyabr ayına qədər on minlərlə azərbaycanlı artıq məcburi köçkün vəziyyətinə düşmüşdü. Ermənistan öz işğalçı siyasətini yalnız Qarabağda deyil, bütövlükdə Azərbaycanın sərhədboyu rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirirdi.

Bütün bunlar o dövrdə dünyanın bildiyi həqiqətlər idi. Elə ABŞ-də də vəziyyətin necə olduğunu çox yaxşı bilirdilər. Lakin erməni lobbisinin

çox güclü olduğu bu ölkədə ələ alınan siyasətçilər həqiqətləri görməzdən gəldilər və nəticədə də Azərbaycana qarşı tarixi ədalətsizlik edildi.

Xarici maliyyə yardımına ehtiyacımız yoxdur

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini dayandıрмаq səlahiyyəti verdi. ABŞ prezidentləri hər il bu düzəlişin qüvvəsini dayandırmırlar. Bu da faktiki onu göstərir ki, 907-ci düzəliş artıq bir mahiyyəti qalmayıb.

Lakin ən əsası odur ki, Azərbaycan öz inkişafı və uğurları ilə 907-ci düzəlişin ermənilər üçün əhəmiyyətini heçə endirib. Azərbaycan hələ illər əvvəl öz inkişafını elə bir səviyyəsinə çatıb ki, hansısa dövlətin maliyyə yardımına ehtiyacı yoxdur. Başqa cür desək, Azərbaycan "Azadlığa Dəstək Aktı"nda nəzərdə tutulduğu kimi, dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımına ehtiyac görmür. Azərbaycanın özünün maliyyə imkanları istənilən vəzifəni yerinə yetirmək üçün kifayət qədərdir. Ötən illərin mənzərəsi göstərir ki, respublikamız öz daxili imkanları ilə nəhəng infrastruktur layihələrini həyata keçirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurdə həyata keçirilən bərpa və quruculuq işləri dövlətimizin iqtisadi imkanlarının göstəricisidir.

Digər tərəfdən Azərbaycan özü donor dövlət kimi çıxış edir, müxtəlif ölkələrə yardımlar edir. Pandemiya dövründə bütün dünya bir daha bunun şahidi oldu.

Vətən müharibəsindəki zəfər erməni lobbicilərinə verilən tarixi cavab oldu

Öz inkişafı ilə yanaşı, Vətən müharibəsində qazandığı zəfər də Azərbaycanın 907-ci düzəlişin müəlliflərinə və təşəbbüskarlarına ən böyük zərbəsi kimi tarixə düşdü. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası bir vaxtlar 907-ci düzəlişin qəbul edilməsinə görə məmnun qalan erməni lobbicilərinə verilən ən tutarlı cavabdır.

Azərbaycana qarşı ədalətsizlik yalnız 907-ci düzəliş deyildi. 1993-cü ildə qəbul edilmiş BMT qətnamələrinin icra edilməməsi, işğalçının öz adı ilə çağırılması, danışıqlar prosesində ikili standartların yürüdülməsi, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olmasına göz yumulması kimi məsələlər də Azərbaycana qarşı ədalətsizliyin ayrı-ayrı nümunələridir. Üstəlik Qarabağdakı separatçı rejimə maliyyə yardımını da edirdi. Şuşada keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev deyib: "Biz Azərbaycanca uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Bizim beynəlxalq hüquq üstünlük qazanacağı ilə bağlı bütün illüziyalarımız yoxa çıxdı, dərhal yox, amma danışıqlar prosesi ərzində. Biz dərk etdik ki, əgər güclü ordumuz olmasa, gənc nəslə təkəvə torpaqları uğrunda deyil, həm də öz şəxsləri üçün mübarizə aparılmaları üçün hazırlanacaq, həmişə işğal altında olacağıq, həmişə şikayət edəcəyik. Biz şikayətlənməkdən bezmişdik, indi qoy başqaları bizdən şikayət etsin. Azərbaycan da, belə oldu. Düşünürəm ki, Azərbaycanın nümunəsi dəyərli".

Azərbaycan inkişaf etdi, ordusunu gücləndirdi və 2020-ci ilin Vətən müharibəsində Ermənistanın işğalçı siyasətinə son qoymaqla həm hüquq normalarını, həm də BMT qətnamələrinin tələblərini təbrişinə təmin etdi. Ona görə artıq 907-ci düzəliş də Minsk qrupu, "Dağlıq Qarabağ statusu" iddiası kimi tarixə qovuşub.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

"Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimi davam edir



Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin növbəti günündə plana uyğun olaraq bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər. Birgə əməliyyat çərçivəsində aviasiya qrupları tərəfindən şerti düşmənin hava hü-

cumundan müdafiə səddinin aşılması üzrə tapşırıqlar icra edilib.

Təlim zamanı pilotlar həmçinin hava kəşfiyyatı da apararaq şerti düşmənin digər yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.

Uçuş heyətləri tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilib.

Təlimdən sonra mühəndis-texniki heyət tərəfindən döyüş təyyarələrinə xidmət və qısa müddətdə aviasiya texnikalarının növbəti uçuşa hazırlanması üzrə tapşırıqlar da məşq etdirilib.



Gənclik



"HEYDƏR ƏLİYEV İLİ"



Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan gənclərinin yeri

Hər bir tarixi şəxsiyyət xalq qarşısında xidmətləri ilə tanınır və sevilir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin siyasi irsi tükənməz bir xəzinədir. Böyük rəhbər ötən əsrin 70-ci illərindən başlayaraq ölkədə gənclər siyasətinin düzgün aparılmasının ən vacib məsələlərdən olduğunu çıxışlarında, nitqlərində dəfələrlə qeyd etmişdir.

Həmin illərdə gənclərə xüsusi diqqət və qayğı göstərilirdi. Kadr korpusunun istedadlı gənclər hesabına təzələnməsi əvvəlki illərlə müqayisədə görünməmiş sürətlə gedirdi. Bunun üçün möhkəm baza yaradılırdı. Gənclər Sovetlər İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi, respublikanın elmi-texniki və mədəni potensialının yüksəldilməsi üçün son dərəcə gərəklili ixtisaslara yiyələndirilirdi. Bununla da Azərbaycanın elmi və kadr potensialı möhkəmlənir, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği imkanları genişlənirdi. Faktiki olaraq qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradılırdı, bir çox elmi məktəbin əsası qoyuldu.

Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: "Mənim üçün ən öziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır,

milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır. Bu, sadəcə ordu-da xidmət etmək deyil, vətəna sadıq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Bu sözlər gəncliyə olan xüsusi diqqət və qayğının bariz nümunəsi idi.

Məhz yeni dövrün inkişafının gənclər siyasəti ilə bağlı olması böyüməkdə olan nəslin necə inkişaf etməsinin, həmçinin gənclərimizin növbəti ölkə daxilində, eyni zamanda bütün dünya miqyasında tanınmasının əyani göstəricisidir. "Hər bir Azərbaycan genci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşüncəlidir", - deyən Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsası qoydu. Bununla da Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemin həllində, eyni zamanda ölkənin gələcək inkişafında iştirakı və məsuliyyətini artırdı.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün



Prezident İlham Əliyev tərəfindən layihəyə davam etdirilir. Ölkə rəhbərinin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərinin dəstəklənməsi, onların qısa müddətdə reallaşdırılması dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmçinin gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik ruhunda yetişməsi, müxtəlif xarici ölkələrdə təhsil alması bu sosial təbəqəyə göstərilən qayğı və diqqətin təqdirəlayiq nümunəsidir.

Ümummilli Lider həmişə gənclərimizə böyük ümidlər bəsləmişdir. Onların hərtərəfli inkişafı, müxtəlif sahələrdə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün mübit şərait yaratmışdır. Gənclər isə dövlət qayğısını daim öz üzvlər-

rində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğıni doğrultmağa çalışmışlar.

Məhz həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gənclər formalaşır. Bu, faktıdır ki, Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sahələrində hər zaman fəal iştirakı ilə seçilir.

Azərbaycanda reallaşdırılan gənclər siyasəti onları vətənpərvər ruhda formalaşdırıb yetişdirmişdir. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycan gəncliyinin möhkəm, sarsılmaz, qətiyyətli, dözümlü olduğunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinə yollanan hər bir gənc qəhrəmancasına döyüşlərdə iştirak etdi. Hər biri öz şücaəti ilə tarixin vətənpərvərlik salnaməsinə yazdı, bütün dünyaya Azərbaycan gəncliyinin nöyö qadın olduğunu bir daha göstərdi.

Bu gün Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim əsas tutur. Hər birimiz şahidlik ki, hazırda böyüməkdə olan nəsillə özünə inam, mübariz, vətənpərvərdir.

Günel ƏZİMOVA,
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi

Qadın siyasəti dövlətin aparıcı istiqamətlərindəndir

Azərbaycan tarixinin yarıməsrlilik dövrü Ümummilli Lider Heydər Əliyev adı və yorulmaz fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər xalqın tarixi taleyində, onun mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərən dahi şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınlarının vəziyyətini yaxşılaşdırılması sahəsində də yetkin dövlət siyasətinin həyata keçirilməsində əsas aparıcı istiqamətlərdən biri hesab etmiş, bu sahəyə xüsusi diqqət və qayğı göstərmişdir.

Böyük dövlət xadimi həmişə Azərbaycan qadınlarının maddi, ruhi, dözümlülüyünü, səmimiyyətini, sədəqətini, vəfa və ismətinə ən ali dəyər kimi qiymətləndirmişdir. Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır.



nüz". Məhz bu qurultay Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu.

2000-ci ildə Ulu Öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımı səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzaladı.

Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıdırdan sonra cəmiyyət həyatının digər sahələrində olduğu kimi, gender siyasətində də böyük dəyişikliklər və tərəqqi əldə edildi. Heydər Əliyevin siyasi fəaliyyəti gender problemlərinin həllinə böyük tökül verdi. Qadınlarımızın ictimai-siyasi həyata qayıdışı, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrildi. Qüdrətli dövlət xadimi Azərbaycan qadınlarının cəmiyyətdəki fəallığının artırılması üçün daha məhsuldar addımlar atdı, uğurlu tədbirlər həyata keçirdi.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıraraq Konstitusiyamızın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir.

Ulu Öndər Heydər Əliyev 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasında və ölkəmizin sosial və siyasi həyatından onların iştirakının artırılmasında ibarət olmuşdur.

1998-ci il iyunun 1-də Ümummilli Lider Azərbaycan qadınlarının bir qrupunu qəbul edərək demişdir: "Mən bütün fəaliyyətimdə həmişə qadımlara arxalanmışam, onları özümün dayağı hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir. Mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın ən ağır və çətin anları olub. Bütün bu mərhələlərdə qadınlar özünü həmişə etibarlı göstərirlər və sınaqlardan şərəflə çıxırlar".

1998-ci il sentyabrın 14-15-də uzun fasilədən sonra müstəqil Azərbaycan qadınlarının qurultayı keçirildi. Müstəqillik illərində qadınların ilk ali məclisi olan bu qurultay milli qadın hərəkatı tarixində əlamətdar bir hadisə oldu. İki gün davam edən məclisdə respublika qadınlarını kiçik mindən çox nümayəndə təmsil etdi. Qurultayın işində Ulu Öndər Heydər Əliyev iştirak etdi və dərin məzmunlu nitq söylədi. Qurultayın işinə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev demişdir: "Bu qurultay XX əsrdə Azərbaycan tarixində ən böyük tarixi hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayda müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığını, onların cəmiyyət və dövlət həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymuşunuz, böyük iş görmüşü-

qadınları arasında ictimai-siyasi fəallıq daha da artdı. Respublikamızda 60-dan çox qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərirdi. Onlar respublika səviyyəsində keçirilən mühüm tədbirlərdə xüsusi fəallıq göstərməyə başladılar.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət prioritet istiqamətlərinə daim diqqət yetirilməsi, onların problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əskini tapdı.

Ümummilli Lider Heydər Əliyev müəyyən etdiyi siyasi kurs hazırda ölkə rəhbəri İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. 2006-cı ildə Prezident İlham Əliyev sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailo, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı. Həmin ildə Milli Məclis Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında "Gender (kişi və qadınların) bərabərliyinin təminatı haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Qadın, kişi bərabərliyinin qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən bu qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapdı. Heydər Əliyev Fondu da Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə, gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verməkdədir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2008-ci ildə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoqda qadınların rolunun artırılmasına da Azərbaycanın fəal iştirakı ilə qadınların dövlət siyasətində və demokratik inkişafının keyfiyyətə yeni mərhələsində qadın hərəkatına yenidən nəzər salmaq, son illərdə bu sahədə görülən işlərdə yekun vurmaq, habelə gender siyasəti sahəsində qarşıda duran vəzifələri dəqiqləşdirmək məqsədi daşıyırdı.

Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: "Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərəcəli ilə dərək edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir".

Rüqayə ZEYNALOVA,
YAP fəali
Naxçıvan

Xəbərlər

"İstanbul 2023 Türk Dünyasının Gənclər Paytaxtı"nın açılış mərasimi keçirilib



Bu günlərdə "İstanbul 2023 Türk Dünyasının Gənclər Paytaxtı"nın açılış mərasimi keçirilib.

Atatürk Kültür Mərkəzində baş tutan tədbirdə Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu öncə mərasimə qatılacaq Türk Dövlətləri Təş-

kilatına üzv ölkələrin gənclərə məsul nazirliklərinin yüksək-səviyyəli rəsmiləri ilə görüşüb. Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, üzv ölkələrin nümayəndələri və rəsmiləri çıxış edərək Türk Dövlətləri Təşkilatının gəncləri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Günün ikinci yarısında Türk Dövlətləri Təşkilatının II Gənc Sahibkarlar Forumu və V Gənc Liderlər Forumu öz işinə başlayıb.

Teatr Muzeyində "Azərbaycan deyəndə səni düşünürük biz!" adlı tədbir keçirilib

Cəfər Cəbbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycan deyəndə səni düşünürük biz!" adlı tədbir keçirilib.

Muzeyin "Heydər Əliyev və Azərbaycan" adlı layihəsi çərçivəsində təşkil edilən tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında müvafiq sərəncamına əsasən təşkil olunub.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən



mühazirə dinlənilib, həmçinin dahi siyasətçinin ictimai-siyasi fəaliyyətini təəcəssüm etdirən videoçarx nümayiş olunub.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ulu Öndərə ithaf olunmuş konsert proqramı ilə çıxış ediblər.

Respublika Uşaq Kitabxanasında tədbir - "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz"

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Əliağa Vahid adına Masazır kənd I nömrəli tam orta məktəb şagirdləri ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı tədbir keçirilib.



Kitabxanadan bildirilib ki, tədbirdə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri birdəqiqəlik süükutla yad verilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini şagirdlərə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xalısakarlıq missiyasından danışdı. Qeyd olunub ki, xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyev həyat yolu, Vətən qarşısında tarixi xidmətləri, mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olaraq canlı və unudulmaz tarixdir. "Mənim üçün hər şeydən özümün xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" söyləyən Ulu Öndər Heydər Əliyev ömrünün bütövlükdə doğma Azərbaycanımızın inkişafına, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdini Vətəni, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb, dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib. Tədbirdə məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə, vətənpərvərlik mövzusunda həsr olunmuş şeirlər səsləndirilib.

Tədbir əbadiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başa çatdı.

İŞİMİZ, GÜZƏRANIMIZ

"Şərqi Zəngəzur Gömrük İdarəsinin formalaşdırılması böyük tarixi əhəmiyyətə malikdir"

"Ölkədə gömrük sahəsində islahatlar davam edir. Bu islahatlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur islahatlarının davamı kimi xarakterizə edilə bilər".

Bunu AZƏRTAC-ın açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib. O qeyd edib ki, bü-tövlükdə gömrük sistemində həyata keçirilən dəyişikliklər və eyni zamanda müxtəlif baş idarələr ləğv edilərək yerinə yeni idarələrin yaradılması bu sahədə islahatlar kursunu, dövlətin etimadını, həmçinin davamlı niyyətini özündə ehtiva edir.



Politoloq hesab edir ki, özəlliklə gömrük sahəsində bundan əvvəl baş verən müəyyən problemlərdən sonra yeni rəhbərliyin təyin edilməsi, struktur islahatlarının həyata keçirilməsi bu sahədə şəffaflığın və idarəetmənin daha da təkmilləşdirilməsinə səbəb olur.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bütün sahələr üzrə islahatlara birbaşa nəzarət edir və burada da təkmilləşdirmə prosesinin, yenidən formalaşma prosesinin əsas məmarlarından biri qismində çıxış edir.

T.İsmayılov əlavə edib ki, artıq Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi var və təbii ki, burada gömrükçülərimiz də fəaliyyət göstərəcək. Sonuncu formalaşdırılması isə böyük tarixi əhəmiyyətə malikdir. Tural İsmayılov qeyd edib ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğal dövründə təəssüflər olsun ki, Şərqi Zəngəzurdə gömrük idarəsi də daxil olmaqla bir sıra hakimiyyət orqanlarını formalaşdırma bilmirdik. Buna görə də bu fərman özündə həm də çox böyük milli-mənəvi, psixoloji durumu əks etdirir, xalqda ruh yüksəkliyinin yaranmasına səbəb olur. Çünki Şərqi Zəngəzurdə Gömrük İdarəsinin yaranması bundan sonra burada digər dövlət qurumlarının da yerli strukturlarının formalaşacağına sөyləməyimizə əsas verir.

İşğaldan azad olunmuş ərazilərdə mobil rabitə və kommunikasiya sahəsində layihələr reallaşdırılır

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə mobil rabitə və kommunikasiya sahəsində layihələr reallaşdırılır".

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib. Trend xəbər verir ki, onun sözlərinə görə, nazirlik 2024-cü ilin sonunadək bütün, o cümlədən on ucaq rayonların yüksək sürətlə təmin olunması üzrə qarşıya qoyulan məqsədlərə nail olmaq öhdəliyi götürüb.

"Biz texnoloji cəhətdən savadlı cəmiyyətin formalaşmasını tərəfdarıyıq", - R.Nəbiyev deyib. "Heydər Əliyev İli"ndə Beynəlxalq Astronavtika Konqresinin keçirilməsindən danışan nazir bunun ölkə üçün əlamətdar hadisə olduğunu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda informasiya və texnologiyalar sektorunun inkişafını əsasını qoyduğunu vurğulayıb.

"2013-cü ildə Azərbaycan ilk telekommunikasiya peykini buraxmaqla kosmik ölkəyə çevrildi", - R.Nəbiyev deyib.

Bu gün bəşəriyyəti rəhatsiz edən problemlərdən biri də enerji ilə bağlıdır. Neft, qaz və digər faydalı qazıntıların tükənmə ehtimalı hər gün bir addım artır. Bu azmış kimi həmin ehtiyatlar getdikcə bahalaşır və üs-təlik ətraf mühiti çirkənləndirərək ekologiyaya böyük zərər vurur. Ona görə də alternativ enerji resurslarına tələbat artır.

Mütəxəssislərin də fikrincə, bəşəriyyətin gələcəyi "yaşıl enerji"dir. Onlar kainatda daim baş verən və heç vaxt tükənməyəcək təbii proseslərdən "yaşıl enerji" əldə etməyin bəşəriyyət üçün faydalı olduğunu çoxdan sübut ediblər. Sübut ediblər ki, alternativ enerji mənbələrinin əsas üstünlüyü ekoloji cəhətdən təmiz olmasıdır. Bu cür enerji istehsal edən stansiyaların istismarı zamanı ətraf mühitə, atmosfərə heç bir zərər dəyir. Hətta külək, günəş və ya hər hansı digər alternativ elektrik stansiyasında qəza baş verəndə də heç bir ekoloji təhlükəyə səbəb olmur. Həmin qəza qlobal fəlakət yox, əlverişli sahibkara maddi zərər vura bilər. "Yaşıl enerji"nin ən böyük üstünlüklərindən biri də onun tükənməz olmasıdır.

Təbii ki, alternativ enerji istifadə istənilən ölkənin və ya regionun iqlim şəraitindən birbaşa asılıdır. Bu baxımdan ölkəmiz günəşli və küləkli günlərin sayına görə potensial imkanlara malikdir. Ona görə də alternativ enerji istehsalı üçün bizim çox böyük imkanımız var. Bu da o deməkdir ki, Azərbaycan "ya-



Dünyanın boz rəngini dəyişəcək "yaşıl enerji"

Azərbaycan bu dəyişimdə də ön sıradadır

şıl enerji" sahəsində çox böyük üstünlük əldə edəcək, hətta həmin hesaba ölkəyə davamlı valyuta daxil olacaq.

Məlum olduğu kimi, 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanmışdır. Sənəd adları çəkilən regionlarda "yaşıl enerji"nin inkişafı və ixracı ilə bağlı yeni imkanlara yol açır. Dördtərəfli saziş Rumıniya ilə Azərbaycan arasında bərpəolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə salt kabelin çəkilməsini nəzərdə tutur.

"Yaşıl enerji"nin uğuru insanların elmi-texniki tərəqqini, texnologiyaları mənimsəməyə istəyindən də asılıdır. Biz uzun illərdir neft, qaz, kömür kimi faydalı qazıntılara müxtəlif adlar qoyub arxayınlaşmışıq. Halbuki bunlara al-

ternativ olan "yaşıl enerji" daha çox rahatlıq, qənaət, ən əsası isə təhlükəsizlik deməkdir. Ona görə də günəş panelləri, külək və su-elektrik stansiyalarının gücündən istifadə etməyi ləngitmək olmaz. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, yaxın 10 ildə bəzi regionlarda elektrik enerjisinin tələbat 40-60 faiz artacaq. Tədqiqatçılar belə proqnoz verirlər ki, həm inkişaf etmiş, həm də inkişaf edən ölkələrdə insanların rifahının yüksəlməsi məhz alternativ enerjindən asılı olacaq.

İnkişaf etmiş ölkələr sırasına qoşulmaq istəyən Azərbaycan üçün də alternativ enerji qaçılmazdır. Təkcə Abşeronda külək enerjisinin sənaye məqsədləri üçün istifadəsi kifayət qədər real və sərfəlidir. Bakıtrafi ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək enerjisindən istifadə etmək üçün onun sürəti saniyə-

də 3-4 metr olsa, bəs edir. Üst-üstəlik Azərbaycanda ildə 300 günəşli gün də olur. Necə deyirlər, Azərbaycan həm də günəşli ölkədir. Amma qaynaq paytaxta. Küləklər şəhəri Bakıda küləyin orta illik sürəti saniyədə 11 metrəndən çoxdur. Mütəxəssislərin fikrincə, bu kifayətdir ki, hər hansı yaşayış məntəqəsi, məsələn, mikrorayon üçün tələb olunan illik elektrik enerjisinin təqribən 30 faizini külək versin. Statistika görə, ölkənin illik külək enerjisi ehtiyatı 800 meqavatdır. Ancaq bu da hələ hamısı deyil. Ölkədə yalnız kiçik su-elektrik stansiyalarının imkanlarından istifadə edilə, bir il ərzində 850 min ton mazuta qənaət olunar. Lakin məsələ təkcə qənaətdə deyil. Götürək təbii qazın çəkilməsi çətin olan regionları, məsələn, ucqar dağ kəndlərini. Belə ərazilərdə "yaşıl enerji" köməyə gələ bilər.

Alternativ enerji mənbələrindən artıq dünyanın bir çox

inkişaf etmiş ölkəsində geniş istifadə olunur. Məsələn, Almaniya işlədilmiş enerjinin 17 faizə qədər külək və günəşdən alınır. Yeri gəlmişkən, Almaniya bina tikildə ilk növbədə onun alternativ və bərpəolunan enerji ilə necə təmin edilməsi barədə düşüncələr. Yaponiyada təbii qaz olan "yaşıl bina" prinsipi də diqqət cəlb edir. Belə ki, binalar layihələndirilərkən alternativ enerjiden istifadə imkanlarına xüsusi önəm verilir. Bu da enerji şirkətlərindən asılılığı aradan qaldırmaqla ətraf mühitə dəyən ziyanı xeyli azaldır.

Bir sözlə, dünyanın ziyanız və təhlükəsiz inkişafı "yaşıl enerji"yə bağlıdır. Tədrisən ondan enerji əvəzləyəcək "yaşıl enerji" iqlim dəyişikliyi böhranı yüngülləşdirməyin və zaman keçdikcə onu tam aradan qaldırmaqla ətraf mühitə dəyən ziyanı xeyli azaldır.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

◆ Tərəfdaşlarımız

MOL-un Azərbaycan-Macaristan enerji əməkdaşlığına öz töhfələri var



Energetika sahəsində Azərbaycan-Macaristan əməkdaşlığı və tərəfdaşlığı getdikcə yeni mərhələlərə qədəm qoyur. Keçən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" in və bu il yanvarın 30-da Budapestdə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanmasını xatırlatmaq kifayətdir.

Keçən ayın 25-də isə Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Bu sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik haqqı" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Azərbaycan-Macaristan əməkdaşlığının inkişafında ölkəmizdə yaxşı tanınan MOL şirkətinin də özünəməxsus yeri var. Qeyd edək ki, hazırda bu şirkət "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi layihəsində 9,5 faiz iştirak payına malikdir.

MOL Macarıstanın mənzil qərar-gahı Budapeşt şəhərində yerləşən iri neft-qaz şirkətidir. 1991-ci ildə yaradılıb. Şirkət karbohidrogenlərin kəşfiyyatı, hasilatı və nəqli ilə, eləcə də uzunluğu 5200 kilometr olan magistral qaz kəmərlərinin istismarı ilə məşğul olur. MOL-un Macarıstanda, Slovakiya və Rumıniya da onlarca yanacaq qazdırma stansiyası var.

Qrupun tərkibinə Macarıstandakı kimya və Avstriyadakı ticarət şirkətləri də daxildir. MOL-un Macarıstan, Slovakiya və Xorvatiyada üç neft emalı və iki neft-kimya zavodu fəaliyyət göstərir.

2021-ci ildə MOL-un gündəlik hasilatı 110 min barel neft ekvivalenti təşkil etmişdi. Bunun 32,4 min bareli Macarıstanda, 28,1 min bareli Xorvatiyada, 17 min bareli Azərbaycanda, 13,2 min bareli Böyük Britaniyada, 9,5 min bareli İraqda, 6,9 min bareli Pakistanda, 4,9 min bareli Rusiyada hasil olunmuşdu.

Bu faktlar MOL-un fəaliyyət göstərdiyi coğrafiyanın necə geniş olduğunu göstərir.

"MOL Group" "Azəri-Çıraq-Günəşli" blokunda payın satın alınması üzrə sazişi 2020-ci ilin aprelinde imzalayıb. Elo həmin il AÇG-nin işlənməsi layihəsinə 119,5 milyon dollar məbləğində əsaslı investisiya yatırıb. Məbləğ tam şəkildə "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsinə yönəlib. Şirkə-

tin blok üzrə digər xərcləri 66 479 dollar təşkil edib.

MOL eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir və burada 8,90 faiz iştirak payına malikdir.

Bu il martın sonunda Budapestdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin 3-cü iclası çərçivəsində Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafından geniş bəhs olunub. TDT formatında əməkdaşlığa, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin və təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun icrasına dair məsələlər müzakirə edilib. Burada MOL şirkətinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakının genişləndirilməsi imkanları da nəzərdən keçirilib.

Ötən ilin sonunda Budapestdə MOL-un yeni mərkəzinin inzibati binasının (mənzil-qəragahının) istifadəyə verilməsi konsernin həyatında mühüm hadisələrdən biri olub. Cari il yanvarın əvvəlində binanın təntənəli açılış mərasimi keçirilib və Budapestdəki doqquz ofisdən 2500 əməkdaş buraya köçürülüb. Bu günlərdə isə 143 metrlik göydelənin qapıları artıq 29-cu mərtəbədə müşahidə göyertsinə qalxa biləcək ziyarətçilər üçün açılib.

MOL-un kampusu Budapestdə ən "yaşıl" ofis binalarından biridir, enerji səmərəliliyi və ekoloji məlumatlılığın ən yüksək səviyyəsindədir. Qeyd edək ki, binanın hündürlüyü 143 metrdir, dəniz səviyyəsindən 247 metr yüksəkədə yerləşir. Bu bina hündürlüyünə görə, Mərkəzi Avropada doqquzuncu yerdədir. Onun ümumi işçi sahəsi 12 futbol meydançasına bərabərdir və 86 min kvadratmetr təşkil edir. Burada 900 kvadratmetrik günəş panelləri yerləşir, iş yerlərinin 86 faizi təbii işıqlandırma ilə təmin olunub.

İndiyədək MOL və SOCAR şirkətləri arasında bir sıra sazişlərin imzalanması gələcəkdə əməkdaşlıq və tərəfdaşlığın daha da genişlənməsinə, bunun Azərbaycan-Macaristan iqtisadi əlaqələrinə yeni böyük töhfələr verəcəyinə böyük inam yaradır.

Flora SADIQLI,
"Azərbaycan"

Samir ŞƏRİFOV: "Cari ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb"

"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb".

Bunu informasiya agentliklərinə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, əsas istiqamətləri Prezident İlham Əliyev öz çıxışında göstərib.

"İk növbədə Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramı sürətlə həyata keçirilməkdədir. Digər

tərəfdən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əlavə vəsaitə ehtiyac var. Bunun üçün də büdcəyə yenidən baxılması nəzərdə tutulmuşdur", - deyər Şərifov əlavə edib.

Xatırladaq ki, 2023-cü ilin birinci rübündə dövlət büdcəsinin profisit 1 milyard 723 milyon manat olub. Dövlət büdcəsinin gəlirləri 8,29 milyard, xərcləri isə 6,567 milyard manat təşkil edib. Yanvar-mart aylarında dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirləri 4,43 milyard manat və ya ümumi dövlət büdcəsinin gəlirlərinin 53,4 faizinə bərabər olub.

"İxrac İcmalı"nın may nömrəsində ilkin rəqəmlər açıqlanıb

Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz artıb

"İxrac İcmalı"nın may nömrəsinə əsasən, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracının dəyəri 12,6 milyard, o cümlədən qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard ABŞ dolları olub.

Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz artıb. 2023-cü ilin yanvar-aprel ayları ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 236,2 milyon dollara çatıb. Bu dövr ərzində spirtli və spirtsiz içkilərin ixracı 6 dəfə, şəkər ixracı 27,6 faiz artıb.

İlin əvvəlindən ötən 4 ayda aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1 faiz artaraq 248,2 milyon dollar təş-



kil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 faiz artaraq 74,7 milyon dollar olub.

Dünya birjalarında neft bahalaşdı

Dünya birjalarında neftin, o cümlədən "Azeri Light"ın qiymətləri bahalaşdı.

AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 2,8 dollar artaraq 75,3 dollar olub. Nyu Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti 2,78 dollar bahalaşaraq 71,34 dollar təşkil edib.

"Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 2,61 dollar artaraq 78,26 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.



«AZƏRBAYCAN» qəzetinin 1918-ci il 8 dekabr (Bazar günü) tarixi 59-cu nömrəsinin ADA Universitetinin dəstəyi ilə transferasiyası



AZƏRBAYCAN

Yekşənbə, 4 rəbiüləvvəl sənə 1337.
8 kanuni-əvvəl sənə 1918.Gündəlik siyasi, ictimai, ədəbi,
iqtisadi türk qəzetəsidirMəhəlli-idarə:
Bakı, Vorontsovski və Qubernski
küçələrin künçündə 4 nömrəli evdə
"Azərbaycan" idarəsi.

Telefon nömrə: 39-60.

Tək nüsxəsi 70 qəpik.

Türk və islamlığa müfid məqalələrə
sahifələrimiz açıqdır.

Dərc olunmayan övraq iadə edilməz.

Dərc edilən məqalənin mükafatını
idarə təyin edir.Abunə şəraiti:
Yanvarın birində Bakı üçün 24,
başqa şəhərlərə 35 rublədir.
Bir aylığı Bakıda 12,
başqa şəhərlərdə 19 rublədir.Elan fiatı: sətəri 3 rublə. Kərratla gedən
elanlar üçün güzəşt edilir.

İXTAR [XƏBƏRDARLIQ]

Azərbaycan Məclisi-Məbusanının güşadı [açılışı] münasibətə tarixi bayram gününü tətil etdiyimizdən, qəzetamızın 59-cu nömrəsi iki sahifə qıxır.

AZƏRBAYCAN
MƏCLİSİ-MƏBUSANINDA

Bu gün 7 kanuni-əvvəl [dekabr]: İllərlə intizarını çəkdiyimiz tarixi bayram günü hələ səhər təzdan evdən çıxarkən səhərdə başqa bir halat, başqa bir ruh görürsən. Bu gün sair günlərə bənzəməz. Bu gün bazar, dükan bağlıdır. Bu gün məktəblərdə uşaqlar darsdan azad edilmişlərdir. Bu gün ümum müəssisələr bayram edirlər. Azərbaycanın tarixi bayramı. Birinci Məclisi-Məbusanının güşadı bayramı. Küçələrdə, evlərdə hamı bir-birini təbrik edir, hamı şad, hamı məsrurdur [sevindicidir].

Səhərdən şəhər küçələrində zirehli avtomobillər görürlər. Hələ saat 9-dan qabaq bütün dükanlarını bağlamış, bayram etmiş olan türk-islamirlər Parlaıman binası – faqət o sevgili, möhtəşəm, müəzzəm "İsmailiyyə" deyil, ünəs [qız] məktəbi olan bina – qabağında yüzlər, bəlkə minlərlə toplaşmış danışır, hər kas öz dairəsində, öz "ağlı kəsdiyini" kimi özəvi-siyasiyyadan [siyasi vəziyyətdən], istiqbal və istiqalədən, hürriyət və istibaddan bəhs, mübahisə edir. Camaatda bir qaynaşma var.

Birinci iclas

Nikolayevski küçədə iki zirehli avtomobil dayanmış, küçədə ingilislər və azərbaycan fəxri qaraqolu [qarovulu] durub, Bazarnı küçədən Persidskiyədək, Nikolayevskindən şəhadətnaməsi olmayın buraxmayırlar. Parlaıman binasının qapısından salondak qaraqollar durub, küçədən salondak xallarla bəzənmişdir. Parlaıman binasının üstündə və lojada Azərbaycan bayrağı vurulmuşdur. Təməşəçilər üçün təyin edilmiş yerlər doludurlar. Təməşəçilər içində bir çox xanımlar daxi vardırlar. Ümumiyyətlə ruh yüksəkliyi hökmfər-madır [hökm sürməkdir].

Iclas açılmadan əvvəl məbuslar və sairləri dəstə-dəstə, topa-topa yığısaraq əhvali-hazirə [hazırkı vəziyyət] və özəvi-siyasiyyə [siyasi vəziyyət] haqqında danışirlər. Parlaımanın vəzifəsi, gələcək Məclisi-Müəssisən, hazırkı hökumət və sairə haqqında mübadiləvi-əfkar [fikir mübadiləsi] icra olunur.

Diplomasi nümayəndələr lojalarında İran, Dağıstan və Gürcüstan nümayəndələri aylaşmışlardır.

Nəhayət, saat ikinin yarısında iclas açılır. İclası Məhəmməd Əmin bəy Resulzadə cənabları nitqi-iftitah [açılış nitqi] ilə açaraq Azərbaycan istiqalının müxtəsər tarixindən, elani-istiqlaldan əvvəlki halıdan və rus istibadından incimisi, zənciri-əsarət altında əzilmiş və bittab [təbi ki] bundan dolay rus hökumətinə nifrətlə baxmaqda olan müsəlmanların və xüsusən Azərbaycan türklərinin rus milləti və rus mədəniyyətinə qarşı məhəbbət və dostluqdan başqa bir fikri olmadığını qeydlə, nəhayət Azərbaycanın yaşamasına ətfi-kəlam edir [sözü gətirir]. Bütün millətlərin amal və gedəcək yolları bir olduğunu göstərərək, bu gün bu binada qaldırılmış olan bayrağın emnəyəcəyini, həmin bu amillərin dəlil və azərbaycanlıların süarı olaraq istiqal və hürriyət uğrunda göstərdikləri və göstərməyə hazır olduqları fədakarlıqların bir istinadgah olduğunu, paytaxtımızda bulunan Müttəfiqlər nümayəndələrinin də münasibət və rəftarını qeydlə deyir ki, vicdani-bəşər heç vaxt böylə zülmü işləməz ki, bizi bu saadətədən məhrum qılsın. Binaileyh [ona görə] nətiq cənabları azərbaycanlılar ittihad [birlik] və ittifaqla çalışaraq, müstəqil yaşamağa qabil, müstəad [istedadlı, qabiliyyətli] və müstəhaqq [haqqı çatan] olduğumuzu isbat etməyə çağırır.

[Nitq kərratla [dəfələrlə] gurultulu alqışla kəsilir.]

Nitqinin axırında sədr cənabları, bir sədr ilə bir baş müavin seçməyi təklif edir. Beş daqiqə tanəffüsdən sonra "Müsavat" və bitərəflər namından [adından] Şəfi bəy Rüstəmbəyov sədrliyə Əlimərdan bəy Toçqubaşovun və baş müavinliyə Həsən bəy Ağayevin namizadlığını təklif edir.

Təklif ümumiyyətlə qəbul olunur.

Həsən bəy Ağayev sədr yerini tutaraq böylə tarixi gündə bunca nəsibənin böyük şəraf və ehtiram düşdüyündən, izhari-etimad edərək [etimad göstərərək] seçənlərə təşəkkürünü bəyan edir. Sonra müvəqqəf bir katib intixabı [seçilməsi] lüzumunu qeydlə, Parlaıman adətincə katibliyə ən cavan məbusə seçməq qaydasını bəyan və binaileyh Rəhim bəy Vəkilovun namizadlığını təklif edir. Təklif qəbul olunur.

Sonra Azərbaycanın hər yerindən və ümum millətlər və siniflərdən alınmış olan təbrik teleqraflarını qışmən oxuyur. [Teleqraflar dünkü sayımızda dərc edilmişlərdi.]

Teleqraflardan sonra Hökumət rəisənə söz verilir.

Fətəli xan Xoyski uzun və gurultulu alqışlar altında kürsiyə-ixtəbatə çıxaraq ibtidə [əvvəlcə] böyük, əziz, mübarək gün münasibətə Parlaıman əzasını Hökumət namından təbrik edir. Sonra Hökumətin məsuliyyət və fəaliyyətindən bəhslə, hər nəzirin öz nəzəriti [nazirliyi] haqqında müfəssəl bəyanat və məruzə verəcəyini vəd edir. Kəndisi isə Azərbaycan Hökumətinin həyati-təşəkkülündən [quruluş vaxtından] bu vaxtdak nə kimi daxili və xarici şərait altında nə surətlə çalışdığı, o vaxtki anarşi, yolsuzluq [nizam-intizamsızlıq], müxəbərətsizlik [rəbətəsizlik], pulsuzluq, əsgərsizlik və ümumiyyətlə bir dövlət və hökumət yaşada biləcək amillərin ümumiyyətlə yoxluğunu zikrlə [qeyd edərək], Hökumətin fəaliyyətini təsvir edir və şükr eyləyir ki, ən mühüm məsələlər qıxsurla da olsa həll edilmiş; pul kasılmış və əsl Azərbaycan pulu bu yaxınlarda hazırlanacaqdır; yollar, post-teleqraf münasibət və müxabirəti açılmış; paytaxtımız hüquq və ədalət bəyregi altında hüququ tapdayanların əlindən alınmışdır.

Nətiq hazratları türklərin dəvəti, qonşu millətlər və hökumətlərlə münasibətimizi [əlaqələrimizi] və sairiləri açıq təsvir etdikdən sonra deyirlər ki, şimdiki artıq Parlaıman dəvət olundu. Heç hökumət bundan sonra bir dəqiqə belə iş başında qalmaq istəməz. Binaileyh hökumət istefa verir.

[Gərək Məhəmməd Əmin bəy və gərəksə Xan Xoyski hazratları nitqlərinin təfsilatı sabahki nömrəmizdə olacaqdır.]

Məhəmməd Əmin bəy təklif edir ki, yeni hökumət təşəkkülünədək sabiq hökumət məmləkəti idarəsiz buraxmayaraq iş başında qalsın. Təklif qəbul olunur.

Sədr etibarınəmə, nizamnəmə və təsərrüfat komissiyaları seçməq lüzumunu göstərərək namizadları göstərilməsinə təklif edir. Bu namizadları göstərilirlər:

"Müsavat" və bitərəflərdən: Şəfi bəy Rüstəmbəyov, Məhəmməd Yusif Cəfərov, Abbasqulu Kazımzadə;

Sosialistlər İttifaqı (müsəlman) tərəfindən: [Məhəmməd] Məhərrəmov, [Aslan bəy] Səfikürdski, [Cəmo bəy] Hacınski;

"Hümmət" firqəsindən: [Əliheydər] Qarayev, [Qasım bəy] Camalbəyov və [Əkbər ağa] Şeyxülislamov;

"İttihad" firqəsindən: Vəzirov Zeynal bəy, Məhəmmədbəyov və Qara bəy Qarabəyov;

Gürcülər, lehlər, yəhudilər və almanlar nümayəndələri tərəfindən: Quxman, Vansevici və Tsakakaya;

Rus-slav məbusları tərəfindən: Mixaylov, Klenevski və Kravçenko.

Namizadlar qəbul olunur.

Sonra "İttihad" firqəsi təklif edir ki, Parlaıman güşadı münasibətəli siyasi məbuslara əfvi-ümumi [amnistiya] elan olunsun.

"Sosialistlər İttifaqı", "Müsavat" və "Hümmət" bu təklifi təbrik edirlər. Əsas etibarilə etiraz edən olmayır, faqət bu təklifin qənun layihəsi surətində təqdimi və müəyyən bir komissiyaya fraksiya tərəfindən verilməsi məsələsi qaldırılaraq, nəhayət ittifaqı-ara [səs birliyi] ilə 5 nəfərlik bir komissiyaya mühəvvel edilməsi [təqdimiləsi] təhti-qarara alınır.

Komissiyaya əşəğıda isimləri yazılan məbuslar daxil olurlar:

"Müsavat"-dan - Qardaşov;

"Sosialistlər İttifaqı"-ndan - Səfikürdski;

"Hümmət"-dan - Ağamalov;

Bitərəflərdən - Əfəndiyev;

"İttihad" firqəsindən - Zeynal Tağıyev.

Iclas saat 5 radələrində qapanır. Gələcək iclas, düşənbə [bazar ertəsi] günü, saat 12-yə təyin edilir.

TELEQRAF XƏBƏRLƏRİ

* Bolqarıyandan alınan məlumata görə, ukraynalılar təkid edirlər ki, Rusiyanın tacdidindən [bərpaşından] başqa, Etifaq dövlətlərinin Ukrayna, İngiltərə mantaqəvi-nüfuzunda [nüfuz dairəsində] olan İrənlə həmmüddət Qafqazya bərasində ayrıca bir fikirləri var.

* Yassıda iniqad etmiş [baş tutan] diplomatlar müşavirəsində təcdid [bərpa] ediləcək Rusiyanın üsuli-idarəsi məsələsi açıq qalmışdır. İşbu məsələni, yeni intixablatla [seçkiylə] çağırılacaq Məclisi-Müəssisən [Təsis-çilər Məclisi] həll edəcəkdir.

* Kiyevdən Yassıya əzım olmuş [yola düşmüş] [P. N.] Milyukov, Krivoşeyn və Təraqqıpərvər bloku sədri [V. V.] Meller-Zakomelskiden əlavə Moskva Bələdiyyə rəisi [V. V.] Rudnev, xalq sosialisti [A. A.] Titov, Rus Ticarət və Sənaye [Komitəsinin] sədri Çəmbərs də gətmişlər. Böyləliklə, müşavirədə ifrat sağ və soldardan siva [başqa] hamı müttəhid [birləşmiş] Rusiya tərəfdarı zəvat [şəxslər] istəyər edəcəkdir. Bunlardan əlavə, müşavirədə Yekaterinodardakı dastərlər nümayəndələri də iştirak edəcəklər. Müşavirə on gündəlik uzanacaqdır. Yassıya varid olanədək, ehtimala görə, Odessada hazırlıq müşavirəsi olacaqdır.

Milyukov şəxsən Etifaq hökumətləri nümayəndələri ilə müşavirədə iştirak etməyə davət edilmişdir.

Ukrayna Kadet komitəsi sədri [D. N.] Qırıqorovici-Barski də dəvətnamə almışdır. Dövləti İttifaq nümayəndəsi [va] Petroqrad vəvə vəkili [M.S.] Marquies, Dövlət Şurası Mərkəzi başçısı Meller-Zakomelski və başqa camaat xadimləri də gətmişlərdir.

* Almaniya Hökuməti Vilhelma və ailəsinə vətənə qayıtmığı qadağın etmişdir.

* Kanuni-əvvəl [dekabrın] üçündə Liondan xəbər verirlər ki, alman sosialistlərinin təkidatına görə Vilhelm şahini-nənin [noyabrın] 28-ində taxtı-saltanətdən al çəkəyimi imza etmişdir.

* Klemanso və Foş Londona varid olmuşlardır [çatmışlar]. Buna binaən [buna görə] böyük ruh yüksəkliyi ilə nümayiş vəqə olmuşdur.

* Belçika krali hökumət üzvləri ilə bərabər Parisə gedəcəkdir.

* Mütərikə şəraiti [atəşkas şərtləri] əlalümum [ümumilikdə] öz qaydasınca icra edilməkdədir. Müttəfiq dövlətlər naqliyyat işlərinin gəldikcə fəna bir hala düşməsinə və yanacaq olmadıqdan fəhlələrin tətili artmasına baxmayaraq, mütərikə şəraitinin yüngülləşməsinə güzəştəda bulunmaq istəməyirlər. Naqliyyat işlərinin bu hala düşməsinə görə Berlində ərzaq qəhətliyi siddət etməkdədir. Müttəfiq dövlətlər mütərikə şəraitinin layiqincə ifa ediləməsi təkidatı ilə mütərikə müddəti bitdikdən sonra Almaniyanın başqa əyalətlərini zəbt etmək vəsaitini [vasitələrini] axtarırlar.

SÜLH ƏTRAFINDA

* Kanuni-əvvəl 3-ündə Stokholmdan xəbər verirlər ki: "Royter" acentəliyinin verdiyi xəbərdə görə, sülh şəraitinə nəzərət etməkdən ötrü imperialistlər Sülh Konfransında xüsusi bir beynəlmilət komissiyası vücuda gətirilməsi təsəvvür edirlər.

* Sülh Konfransının nə zaman açılması və təzli-hərəkatı, həmçinin mütərikə şəraiti ifası [atəşkas şərtlərinə əməl ediləməsi] ilə əlaqədar olan məsələlərə qeyri məsələlər və Vilhelmin əhvalı, konfrans tərəfindən müzakirə edilməkdədir.

* Nüfuzlu dairələrdən verilən xəbərlərə görə, Sülh Konfransı kanuni-əvvəl [dekabrın] ortalarında Versal şəhərində açılıb çox uzun müddət davam etməyəcəkdir. Çünki Müttəfiqlər Almaniyaadakı əhval münasibəti ilə özlərini "mühəribə məqsədincə" nail olmuş hesab edirlər. Versal Konfransından əvvəl Parisdə Müttəfiqlər Konfransı dəvət ediləcəkdir. Rusiya nümayəndəliyi də təmin edilmişdir.

KRIMDA

* General Sulkeviç, general Foşdan böylə bir teleqraf almışdır: Bu gün səhər böyük siyasi firəqə nümayəndələri mənə xəbər verdilər ki, sizin hökumətinizin əleyhinə başlanmış olan kampaniya gəldikcə siddətətlənəcəkdir. Mənə tabe olan əsgərlərin mənəfeyini nəzərə alaraq, məmləkətdə narazılıq artması üçün çalışmalıyıq. Burasınd [n] da nəzəri-diqqətə alınmasını xahiş edirəm ki, məəttəəssüf [təəssüf ki], sizin hökumətinizi artıq müdafiə etmək iqtidarını yoxdur.

* Krim türkləri ilə münasibət [münasibətlər] düzəlməkdədir. Tatarlar Baş vəzir [Baş nazir] mənəsinə tatar qoyulması tələbatından imtina etməmişlər. Türklər Parlaımanı bürosu Krim kabinəsinə Krimtəyevi, Qıpcakskini və mühərrir Vəzirovu namizad göstərmişdir. Krim kabinəsi bu günlərdə təşkil ediləcəkdir.

* Sulkeviç kabinəsi istefa vermişdir. Krim Baş vəzirinin Yaltadan varid olması [gəlməsi] gözlənilir. Təzə kabinə heyəti hələ müəyyən edilməmişdir. Kadetlərdən, Krimdən başqa, Nabokov, Vinaver, Boqdanov və Stevenin, esərlərdən Foss və "Yedinstvo" firqəsindən [Borovskinin kabinəyə daxil olacağı] yəqin edilir. Sulkeviç əlvədə bəyannaməsi ilə əhaliyə müraciətdə bulunmuşdur.

ŞİMALİ QAFQAZIYA CÜMHURİYƏTİNDƏ

Nəliçik

Şimali Qafqazıya Cümhuriyyəti Hökuməti Azərbaycan Cümhuriyyəti Hökuməti və Müttəfiq dövlətlərin komandanı nəzində diplomasi nümayəndəliyini Əlixan Qantəmri təyin etmişdir.

Kazaklara müavinət [kömək]

Aldığımız məlumata görə, Qafqaz Terek kazakları Şimali Qafqazıya Cümhuriyyəti Hökumətinə müraciətə bu son vaxtlarda bolşeviklərlə olan müharibədə təxrib edilmiş [dağıdılmış] kazak köyləri əhəlisinə maddi yardımda bulunub onlara yer verilməsini və bu davada ağır surətdə yaranlanmış və sani 400-ü mütəcaviz olan [keçən] Könüllü qoşunun zabıt və əsgərlərinə tibbi müavinətdə [yardımda] bulunmasını daxi rica və təmənnə etmişdir. Petrovsk şəhərində tibbiyyə fəvazimatının yoxluğundan dolayı Dağıstanlılar Hökuməti sədri Çermoyev, Azərbaycan Hökumətinə müraciət edərək orada naxoşları qəbul etməyi xahiş etmişdir.

Kazakların xahişi

Terek mahalı kazaklarının sədri Gireyev və Safronov bolşeviklərin hücumu münasibətində axırıncı əhvalı müzakirə etməkdən ötrü Dərbəndə gəlmişlərdir. Dərbənddən daxi həmin məqsəddə məzkur [adı çəkilən] cənablar, Müttəfiq dövlətlər komandanı nümayəndələri ilə görüşməyə Bakıya gəlmişlərdir. Bolşeviklərə nə yolda mübarizə etmək lazım olacağına dair Müttəfiq dövlət nümayəndələri ilə Dağıstanlılar Hökuməti arasında müzakirə davam etməkdədir.

Dağıstanlılar qurultayı

Kanuni-əvvəl [dekabrın] 1-inə təyin edilmiş olan Dağıstanlılar qurultayı, bolşeviklərin hücumu və bir parə səbəblərdən dolay təxirə düşmüşdür.

QƏZETƏLƏRDƏN

Gizli müahidənamə [səziş]

Ukraynada müntəşir [nəşr edilən] "R. Q." qəzetəsinin məlumatına görə, işbu günlərdə Qaliçya və Bukovinanı təşqim etmək [bölmək] üçün Lühətin İtaliya Romaniya miyanında [arasında] gizli bir müahidənamə əqəd edilmişdir [imzalanmışdır]. Ləhistan Qaliçyanı, Romaniya isə Bukovinanı müllaq [ilhaq] etməkdə bir-birlərinə müavinətdə bulunacaqlardır [kömək edəcəklər].

Nikolay Nikolayevič

Yekaterinodardan xəbər verirlər ki, Nikolay Nikolayevič Yekaterinodara yazdığı məktubda bəyan edir ki, siyasət əlamından bilmərrə [tamamən] kanara çəkilmişdir. Kiyev Monarxist bloku Nikolay Nikolayevičə bolşeviklərlə mübarizə edən hamı ordu komandlığını təklif edib, bolşeviklər qovulduqdan sonra naibüsxəltənə [səltənət naibi, vəkil] təyin ediləməsinə vəd edirlər. Nikolay Nikolayevič monarxistlərə cavab vermişdir ki, süngü və güllə gücü ilə Rusiyada monarxiya [pədisşahlıq] bərpa ediləməsinə inana bilmədiyindən, böylə macaraculuqdan [macaraparəstlikdən] imtina edir.

* Yekaterinodara teleqrafı xəbər verirlər ki, Denikin Ukrayna əsgərlərinin baş komandanı təyin edilmişdir. Baş komanda [qəragah] komendantı Korvin-Krukovski Krimdə quruya çıxan əsgərlərin komandanı təyin edilmişdir.

* Şimal cəbhəsində İngiltərə təyyarəçiləri rus əhəlisinə xitəbən dəvətnamələr buraxmışlar. Bu dəvətnamədə bolşeviklərə silahı yerə qoymaq və Rusiyanı bolşeviklərdən azad edib hökumət ixtiyarını Məclisi-Müəssisənə verməkdən ötrü böyük qüvvə ilə gəlməkdə olan Müttəfiq dövlət əsgərləri əleyhinə nahaq yerə müqavimət göstərməyə imtina etmək təklifi edilir.

* "Borba" qəzetəsinin yazdığına görə, Biçəraxov yoxsul ermənilər nəfinə [xeyrinə] 10 milyon manat ianə vermişdir.

Tersk nahiyəsində

Qafqazda Xalq Komissarları Şurası bir dekret nəşr edərək əksinqilabla mübarizə etmək qəsdı ilə 18-dən 25 yaşınadək bütün vətəndaşlara səfərbərlik elan etmişdir. İşbu səfərbərlik Qafqaz əhalisi miyanında [arasında] həyəcanə bais olmuşdur. Əhalinin əksəri Tersk nahiyəsindən çıxmaq istərsə də, Əksinqilabla mübarizə edici komitə tərəfində tövfiq [həbs] edillirlər.

Bolşevik çayırkəsi

General Denikin ordusunun bolşevikləri şimala doğru qovduqdan, Tersk nahiyədə bir çox qırmızı qvardiya əfradı cəm olmuşdur. Bunların miqdarı 80 min olub yüngül, ağır topxana və mitralyozlara malikdirlər. İşbu müdhış fəlakət Tersk nahiyəsində yürüdükcə, rast gəldikləri yerləri xarəbazara döndərirlər. Kazak kəndlərinin əksəri yəğmə edilmişdir. Tersk nahiyəsi təhdid altındadır.

İngiltərə və Rusiya

Rotterdamdan "B. T." qəzetəsinə verilən məlumata görə, Dardanel açılıdıqdan sonra İngiltərə Cənubi Rusiyaya bolşevik hökuməti ilə mübarizədən ötrü kafir miqdarda qüvvə göndərə bilmişdir. Murman fəaliyyəti dayanıdırılmazdır, faqət ümdə zərbə cənubdan ehtimal olduğu üçün əhəmiyyətini itirir. Hazırlanmış İngiltərə qitəati [hərbi hissələri] Şimali Qafqazıyadakı Alekseyev ordusu ilə birləşib Xarkovdan təərrüz [hücum] yapacaqlar. İşbu fəaliyyətin təfsilatı, Londra borsasında müzakirə edilməkdədir. Ehtimala görə, fəaliyyət Dardanelin açılmasından dolay tez qurtaracaqdır. Ağ dənizdəki [Aralıq dənizindəki] İngiltərə donanması iştirak edəcəkdir.

* Moskvadan "Kurski pravda" qəzetəsinə xəbər verirlər ki: Oktaybr yubileyində böyük biyabırçılıq vəqə olmuşdur. Təşrininəninin [noyabrın] 7-sində Kalyayev, Perovskaya, Marks, Engels və qeyriləri namına qoyulan abidələrin bəzisi sındırılıb, bəziləri nəcasətlə boyaılmışdır. "Şura" qəzetəsi xəbər verir ki, bu iş təftiş edilməyə başlayıb bir çox adamlar həbs edilmişdir.

* Rostov Qırmızı ordu Baş komandanı Abramov həbs edilmişdir. Abramov bu axır günlərdə Rostova gəlib saxta sənədlərlə Könüllü orduya daxil olmaqla bərabər Gələncik limanı naçalnikni təyin edilmişdir. Sonra mühüm bir iş üçün Don oblastına göndərilmişdir.

Ukraynada

Təşrininəninin [noyabrın] 18-ində, gecə saat 12-da Ukrayna demokrat əşğərdən Ukrayna Xalq Cümhuriyyətinin elan etmişlərdir. Getman qəndəran کنار elan edilmişdir. Baş ataman Petlyura intixab edilmişdir [seçilmişdir]. Məhəlli [yerli] hökumət həbsə alınmışdır.

NƏZARƏTLƏRDƏ

* Ümuri-Xeyriyyə [Sosial Təminat] Nəzarəti tərəfindən Nuxa dövlət xəzinəsinin cəbndə [nəzəndə] möhtac, qaçqın və fəlakətçidələrə acil müavinət üçün 10 min rublə istiqraz açılmışdır. Bu müavinət işlərinə məhəlli qəzanlı komitəsi icbarən işləmişdir.

* Ümuri-Xeyriyyə Nəzarəti, Maarif Nəzarətinə etdiyi müraciətdə qaçqın və fəlakətçidələrin övladının mövcud hökumət məktəblərində məccanən [pulsuz] oxuması üçün binəgüzərlərdə bulunmasını [sərəncam verməsini] təmənnə etmişdir. Digər tərəfdən Sahhəti-Ümumiyyə [Xalq Sahiyyəsi] Nəzarətinə müraciətə, məhəllələrdə hökumət və bələdiyyə xəstəxanalarının və həyət-tibbiyyəsinin qaçqınları və fəlakətçidələrə tibbi müavinətdə bulunmasını binəgüzərligi xüsusundə təşəbbüsdəda bulunmuşdur.

* Qaçqınları öz yurdlarına yerləşdirərkən və buraxdığı yerlərdən istifadə etmək üçün Əmlak və Ərazi Nəzarəti cəbndə [nəzəndə] təşkil edilən xüsusi komissiyaya Ümuri-Xeyriyyə Nəzarəti tərəfindən qaçqınlar şöbəsi müdiri Klenevski nümayəndə təyin edilir.

* Evlər Mərkəzi [Sentrodrom] yanındakı işə mantaqələri mürəxxəsi [nümayəndəsi] tərəfindən Ümuri-Xeyriyyə Nəzarətinə gəlmış bir məktubda Suraxanı dairəsində yeni bir işə mantaqəsi təsis edildiyini xəbər verməklə bunun üçün Nəzarət tərəfindən para təxis ediləməsi istirham olunur ki, bəlkə bu yaxınlarda nahar verməyə şüru edilsin [başlansın].

BƏYANI-TƏŞƏKKÜR

- 1 -

Möhtərəm müdir! İnsaniyyət naminə bu neçə kəlmənin sevgili "Azərbaycan" carideyi-fəridəsində [müstəsna qəzetində] dərcini rica edirəm.

Mart hadisətdən naşi [Mart hadisələr səbəbindən] məndən ziyadə maddi və mənəvi xəsarətə düşər və fəlakətə giriftar olmamış desəm, səhv etməmiş olaram. Böylə ki, külfatımı İrana apardıqda bir dənə də olsun libas, yatacaq və başqa dirliyə yarar aşymız qalmamışdır. Nəcə ki, Bakı fərarilərinin bir hissəsi, habelə acizləri də altı aydan ziyadə bir müddətdə Gilanda Lahican qəbasasında yaşayırdıq. Bu altı ayın müddətində acizlərinə və çoluq-çocuqlarına müavinətlərdə bulunub, kəndilərdən artıq başlayıb də min dirlü müaxirəci-tədavi [müalicə xərçləri] də qeyrəyə kəfəlat edən zavata [şəxslərə] hansı bir lisanla izhari-təşəkkür etməmi kəndim də bilməyirəm. Bu qədər deyirəm ki, atida [şağıtda] adları zikr olunan əxşəm hömmət və himayələri olmasaydı acizləri külfəttənlə məa [birgə] çoxdan tələf olardıq.

"Mən əhyaha fəkkəənnəmə əhyə-unnəsə cəmiən" əyeyi-şərifəsi [şərəfətli əyeyi] bir



Süni zəka rəssamlara tələbatı azaldı

Süni intellekt texnologiyalarının sürətli inkişafı bir çoxlarını narahat edir. Bəzi iş sahələrində insanların bu qorxuları artıq reallaşdı.

Belə ki, Çinin oyun sənayesində rəssamlara tələbat 70 faiz azaldı. Ölkədəki oyun şirkətlərinin çoxu təsvirlərini yaradırlar.



masında insanlardan daha çox süni zəka texnologiyalarına üstünlük verir. Çünki süni zəkanın sənaye sahəsində yaratdığı lazımı təsvirlərə rəssamlar bir neçə gün vaxt sərf edirlər.

Bu, öz növbəsində şirkətlərə xərcləri azaltmağa və işi sürətləndirməyə imkan verir. Daha öncə 10 nəfər görürdü, indi 2 nəfər görür. Mütəxəssislər bildirirlər ki, insanların uzun onilliklər ərzində yaratmış olduqları incəsənət əsərlərinin daxil olduqları geniş məlumat bazası əsasında tomlatdırılmış alqoritmlərin hazırda real rəssamları əvəz etmələri ehtimaldır.

Beynəlxalq Kosmik Stansiya 2030-cu ilə qədər fəaliyyət göstərəcək



Beynəlxalq Kosmik Stasiyanın (BKS) daha yeddi il fəaliyyət göstərəcəyi açıqlanıb. Bunu NASA, Avropa Kosmik Agentliyi, Kanada və Yaponiya təsdiqləyib.

Rusiya bu layihədə 2028-ci ilə qədər iştirak etməyi planlaşdırır. NASA-nın rəhbəri Bill Nelson ABŞ Konqresində çıxış edən zaman bildirib ki, Beynəlxalq Kosmik Stansiya artıq köhnəlib. Buna görə də NASA özəl aerokosmik şirkətlərlə əməkdaşlıq çərçivəsində kommersiya məqsədli yeni kosmik stansiyalar yaratmağı planlaşdırır. Gözləntilərə əsasən, BKS 2030-cu və ya 2031-ci ildə Yer kürəsinin orbitindən aşağı salınaraq okeanda batırılacaq.

Qeyd etmək lazımdır ki, 470 ton ağırlığında olan kosmik stansiya 20 noyabr 1998-ci ildə fəaliyyət göstərməyə başlayıb. Bu layihədə ABŞ, Kanada, Yaponiya, Rusiya, Belçika, Almaniya, Danimarka, Norveç, Fransa, İsveç, İsveçrə, İtaliya, İspaniya və Niderland iştirak ediblər.

Süni zəkadan müharibədə də istifadə olunacaq

Amerikanın "Palantir" şirkəti eyniadlı süni zəka platformasını təqdim edib. Sözügedən platforma "GPT-4" və ya onun alternativlərinin özəl şəbəkədə işə salınması üçün nəzərdə tutulub.

Mütəxəssislər hərbiçilərin onu müharibədə istifadə etməyə başladığını nümayiş etdiriblər. Təqdim edilmiş videoda operator kəşfiyyətli dronların işə salınması, hücum planının tərtib edilməsi və düşmənin kommunikasiya imkanlarının aradan qaldırılması strategiyalarının təşkili üçün "ChatGPT" tərzində olan çat-botdan istifadə edilir. Operator çat-botdan düşmənin texnikası barəsində ətraflı məlumatın verilməsi və foto təqdim etməyi istəyir. Daha sonra sistem kəşfiyyətli "Reaper MQ-9" dronunu işə salır.



Növbəti mərhələdə operator sistemdən hansı mümkün əməliyyat variantlarının olduğunu soruşur. Süni zəka əsaslı çat-bot tankın F-16, uzaqmənşilli artilleriya və ya Javelin raketini vasitəsilə məhv edilməsini təklif edir.

"ChatGPT" smart eynəyə inteqrasiya edilib



istifadə edilib. Bunun yeni dövrün başlanğıcı olduğunu söyləyən tədqiqatçılar qeyd edirlər ki, bu smart eynək hər kəsin fərdi köməkçisinə çevriləcək.

Təqdimat zamanı yeni cihazın necə çalışdığı da göstərilib. Təqdim edilmiş videoların birində "rizzGPT"dən müsahibə zamanı istifadə edilib. Videodan görmək olur ki, ünvanlanmış suallara eynəyə bərkidilmiş "Monocle AR" cihazı vasitəsilə cavab verilir. "Monocle AR"ın ekranı sualların cavablarını birbaşa "ChatGPT"dən ötürür. Digər bir videoda isə görünür ki, bu eynəyi istifadə edən şəxs kiminsə qarşılaşdığı zaman "rizzGPT" onun şəxsiyyətini təyin edə bilər.

ABŞ-nin Stenford Universitetinin tədqiqatçıları "Monocle AR" proqram təminatı və səsini tanıması üçün nəzərdə tutulmuş "Whisper" sistemi vasitəsilə "ChatGPT"ni smart eynəyə inteqrasiya ediblər. Eynək smartfon vasitəsilə idarə edilir.

"rizzGPT" adlandırılan bu texnologiyada nitqin transkripsiyası və simvolların optik tanınması üçün qoşulmuş servislerden

Supernovalar uzaq məsafədəki planetlərdə həyatı məhv edə bilər

NASA-nın "Chandra" teleskopu vasitəsilə əldə edilmiş məlumatlar sayəsində alimlər Yerə bənzər planetlərdə ola biləcək həyat növləri üçün ciddi təhlükə mənbəyini aşkar ediblər.

Təhlükə supernova (ulduzun həyat dövrünün sonunda baş verən güclü partlayış) hadisəsi zamanı ondan ifraz edilən rentgen şüalanmasından qaynaqlanır. Bu cür şüalanma supernovanın 100 işıq ili radiusunda yerləşən planetlərdə potensial həyat növlərini məhv edə bilər. Alimlər tədqiqatlar nəticəsində belə qonaqə gəliblər ki, supernova hadisəsindən 160 işıq ili uzaqlığında yerləşən planetlər belə sözügedən partlayışdan zərər çəkə bilərlər.

Sözügedən supernovalar "SN 1979C", "SN 1987A", "SN 2010jl" və "SN 1994I" adlanırlar. Müəyyən edilib ki, "SN 2010jl" adlı supernova daha çox rentgen şüalanması ifraz edib. Yer kürəsinə bənzər planetin ozon təbəqəsinin böyük hissəsi bu hadisə nəticəsində tədricən tamamilə məhv ola bilər. Onu da qeyd etmək lazımdır ki, ozon təbəqəsi planetdəki canlıları ultrabənövşəyi şüalanmadan qoruyur.

Ülkar XASPOLADOVA, "Azərbaycan"

Çində 6G şəbəkəsi test edilib



Çində 6G şəbəkəsindən istifadə edilərək məlumatların uçuşu ötürülməsi reallaşdırılıb.

Səsdən sürətli təyyarə uçuşlarının layihəsi hazırlanır

NASA səsdən sürətli uçuşların yenidən başlaması layihəsi üzərində çalışır. Qeyd edək ki, İngiltərə və Fransa'nın dəstəyi ilə istehsal edilən ilk səsdən sürətli ticarət təyyarəsi olan "Concorde" birinci uçuşunu 1969-cu ildə etmişdi. O, sonradan baş verən qəzələrdən səma ilə vidalaşmaq olub.

Yenidən layihələndirilən təyyarənin konstrukturlarının məqsədi səs dalğasını azaltmaqdır. Bu səbəbdən "X-59" təyyarəsinin ön burnu kifayət qədər uzun və nazikdir. Bununla yanaşı, təyyarənin ön hissəsində kopkit şüşəsi yoxdur. Pilot kabinəsi daxili kamera sistemləri ilə təmin ediləcək.

Xüsusi qaşıqlar şəkəri əvəz edəcək

Şəkərli diabet dövrümüzün ən çox rast gəlinən xəstəlikləri arasında yer alır. Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir.

Xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir. Bu zaman şəkər insulin tərəfindən hüceyrələrə

təqdimatçıları bildirirlər ki, o, öz sürəti ilə istifadəçiləri təəcübləndirəcək. Məlumat əsasında, aparılmış test çərçivəsində məlumatların ötürülməsi sürəti saniyədə 100 Gbit təşkil edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, hazırda aktual olan 5G şəbəkə zolaqları məlumatların saniyədə 100-500 Mbit sürətlə ötürülməsini təmin edirlər. Praktiki olaraq isə bu göstərici saniyədə 450-500 Mbit sürətə çatır.

Yaxın gələcəkdə 6G şəbəkəsinin sürəti saniyədə 1 Tbit-ə qatacaq. Yeni şəbəkədən istifadə etməklə məlumatların daha yüksək sürətlə ötürülməsi təmin ediləcək.

Mütəxəssislərin fikrincə, 6G-nin 2030-cu ilədək istifadəyə verilməsi gözlənilir.



dan əlavə, təyyarənin ön hissəsində kopkit şüşəsi yoxdur. Pilot kabinəsi daxili kamera sistemləri ilə təmin ediləcək.

Yeni təyyarənin ilk uçuşları bu ilin sonunda həyata keçiriləcək.

rə qənaət bilmir və qlükoza miqdarı qanda çoxalmağa başlayır. Amerikalı tədqiqatçılar şəkər istehlakını azalda bilən xüsusi qaşıq hazırlayıblar. Liqand molekulu ilə ötürülmüş bu qaşıqlar sayəsində yeməyin dadı şəkər olavə edilmədən şirin olacaq. O, insan beynini aldaraq şirinlik reseptorlarını stimullaşdıracaq. Süni dadlandırıcılara alternativ olan xüsusi qaşıq yaxın zamanda hamı üçün ölçətan olacaq.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuatçılığı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində faşizm üzərindəki qələbədə Azərbaycanın roluna həsr olunmuş filmlər nümayiş etdiriləcək

Mayın 9-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) faşizm üzərindəki qələbədə Azərbaycanın roluna həsr olunmuş filmlər nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, sovet və Azərbaycan kinostudiyaları tərəfindən çəkilən bu filmlər sayəsində pavyonun qonaqları həmin illərin hadisələri ilə tanış olacaq, azərbaycanlı döyüşçülərin, əfsanəvi kəşfiyyatçılar Mehdi Hüseynzadə və Əhmədyyə Cəbrayılının, iki dəfə Sovet İttifaqı



Qohrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun şanlı yolunu öyrənəcəklər.

"Azərbaycan" pavyonunun "RetroSpektiva" kinoklubu və "Dogma project" maarifləndirici platforması bayram

nümayiş çərçivəsində tamaşacılar Vətən uğrunda döyüşən kənd müəlliminin həyatı barədə müasir bədii film təqdim edəcəklər. Film Rusiya və Azərbaycan kinematografçılarının birgə işinin nəticəsidir.

Gün ərzində pavyona Azərbaycanın faşizmli mübarizəyə töhfə vermiş tanınmış şəxsiyyətlərinin - akademik Yusif Məmmədliyəv, cərrah Mustafa Topçubaşov, dirijor Niyazi, diplomat Ənvər Məmmədov və kəşfiyyatçı Rixard Zorgenin həyat və fəaliyyətini əks etdirən stendların təqdim edildiyi ekskursiyalar təşkil olunacaq.

Ümumrespublika yoqa festivalı - "Bir əsrlik nəfəs"



Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Bir əsrlik nəfəs" adlı yoqa festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Reabilitasiya Mərkəzinin Sumqayıt bulvarında təşkil etdiyi festivalda əilliyi olan şəxslərlə yanaşı, müharibə veteranları, şəhid ailəsi üzvləri, deputatlar və tanınmış şəxslər iştirak ediblər.

Festival çərçivəsində işıraqçılara yoqanın əsasları təlimi keçirilib və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, yoqa ilə mütəmül məşğul olmaq emosional fonu yaxşılaşdırır, ürək-damar və tənəffüs sistemində müsbət təsir göstərir. Bu baxımdan agentlik tərəfindən alternativ reabilitasiya metodu kimi yoqa təlimlərindən istifadə edilir.

Londonda III Çarlzın tacqoyma mərasimi keçirilib



Londondakı Vestminster Abbatlığında III Çarlzın, eləcə də kraliça - konsort Kamillanın tacqoyma mərasimi çərçivəsində tədbirlər keçirilib.

Rəsmi olaraq III Çarlz 2022-ci il sentyabrın 8-də anası Kraliça II Elizabetin ölümündən bir gün sonra kral oldu.

Mayın 6-da yerli vaxta saat 06:00-dan başlayaraq kral kortejinin Bükinqem Sarayından Vestminster Abbatlığına gedən marşrutu boyunca müşahidə platformaları açılıb. Yolun uzunluğu 2,29 km təşkil edib.

Abbatlığa gedən kortej müşayiət etmək, əsasən saray süvarilərindən olan 200 əsgərə həvalə edilib. Ümumilikdə, tacqoyma günü təhlükəsizliyin təmin edilməsinə dörd minə yaxın hərbi qoşun iştirak edib.

Kral kortej Bükinqem Sarayından Vestminster Abbatlığına yola düşüb.

Bundan sonra bir neçə mərhələdən ibarət iki saatlıq tacqoyma mərasimi başlayıb.

Birinci mərhələdə III Çarlz öz təbəələri ilə tanış olub; o, dünyanın dörd bir tərəfinə üz tutduqdan sonra "şübhəsiz kral" elan edilib. Orada olanlar ona sədaqətli xidmət edəcəklərinə and içiblər.

III Çarlz daha sonra kral andı içib və 1300-cü ildə hazırlanmış tacqoyma kürsüsündə (Müqəddəs Edvard kreslosunda) oturub.

Arxiyepiskop onu müqəddəs yağla məsh edərək monarxın alnına, sinəsinə və qollarına xaç çəkib. Mərasimin bu hissəsi ən müqəddəs



hesab edildiyi üçün ictimaiyyətdən gizlədilib. Növbəti, ən tənətoylü mərhələdə III Çarlz Müqəddəs Edvardın tacını taxıb və koronasiya prosesi kulminasiya məqamına çatıb.

Kral tənətoylü libas geyinib və ona monarx reqliyaları təqdim olunub.

Sonra arxiyepiskop III Çarlzın başına tac qoyub, abbatlığın zəngləri çalınmış, trubalar səsləndirilib və atəşfəşanlıq olub.

Mərasimin son mərhələsində kral taxta çıxdı. Beləliklə, III Çarlz 1066-cı ildən bəri Vestminster Abbatlığında tac taxan 40-ci hökmdar monarx olub.

Bundan sonra Kamilla üçün daha sadə tacqoyma mərasimi baş tutub, kraliça and içməyib.

Vestminster Abbatlığında keçirilən tacqoyma mərasiminə kral ailəsinin üzvləri, 203 ölkənin nümayəndələri, həmçinin ictimai və xeyriyyə xadimləri də daxil olmaqla 2,3 minə yaxın adam dəvət olunub.

Mərasimdə 100-ə yaxın dövlət başçısı iştirak edib.

Rizvan CƏFƏROV, "Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümova əzizi SƏADƏT İBRAHİMOVANIN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssislik	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5657 Sifariş 1072

Qiyəti 40 qəpik